



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzətdir

Ilham Aliyev

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!

SƏS



Qəzet 1991-ci il yanvarın 11-dən çıxır

№ 174 (4673) 20 sentyabr 2014-cü il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

İlham Əliyev: "Biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik"

**"Biz çox böyük məmənuniyyət hissi ilə
Türkiyənin "Şahdəniz"dəki və TANAP-dakı
payının artırılmasını qəbul edirik"**

Səh 2



7

"Avropa Parlamentinin
Azərbaycana qarşı
ittihamlarını ədalətsizlik
hesab edirəm"



13

Avropa Parlamentinin
gərəzi qətnaməsi
erməni lobbisi tərəfindən
sifariş olunub



16

Tarixi qələbə:
"Avro-2020" Bakıda!



20 sentyabr 2014-cü il

İlham Əliyev: “Biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik”

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Baş naziri Əhməd Dağvudoğlunun təkbətək görüşü olub. Görüşdə Azərbaycan ilə Türkiyə arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurlu inkişafı məmənluqla vurğulandı. Əlaqələrimizin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminlik ifadə olundu. Qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Baş naziri Əhməd Dağvudoğlu mətbuata bəyanatlarla çıxış ediblər. Prezident İlham Əliyev öz bəyanatında qeyd edib ki, Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədə, ən yüksək səviyyədədir. Bu, belə də olmalıdır: "Çünki bizim xalqlarımız qardaş xalqlardır. Biz əsrlər boyu bir-birimizin yanında olmuşuq və bu gün iki müstəqil dövlət kimi əlbəttə ki, öz gələcəyimizi birgə qurur"ua.

Bizim siyasi əlaqələrimiz gündən-günə inkişaf edir. Bu ayın əvvəlinde hörmətli Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycanda resmi səfərdə idi. İndi hörmətli Baş nazir resmi səfərdədir. Mən de seçkilərdən sonra ilk resmi səfərimi Türkiyəyə etmişəm. Bu, əslində əlaqələrimizin səviyyəsini əyni şəkildə göstərir. Bu gün biz, eyni zamanda, iqtisadi sahədə uğurla əməkdaşlıq edirik. Sərmayə qoyuluşu baxımından Türkiye və Azərbaycan burada qarşılıqlı sərmayə yatırmaqla həm öz maraqlarını temin edir, eyni zamanda, biz bir-birimizi daha da gücləndiririk. Azərbaycandan Türkiyəyə qoyulacaq sərmayelerin həcmi texminən 20 milyard dollara yaxındır. Eyni zamanda, Türkiyədən Azərbaycana sərmayeler qoyulur. Biz çox böyük məmənliyət hissi ilə Türkiyənin "Şahdəniz"dəki və TANAP-dakı payının artırılmasını qəbul edirik. Çünkü burada artıq türk şirkətləri daha da böyük paya malik olacaqlar. TANAP layihəsi Türkiyə-Azərbaycan layihəsidir. Bu layihəyə cəmi iki il bundan əvvəl start verildi və bu gün artıq bu layihə reallaşır. Təbii ki, enerji sahəsində əlaqələrimiz nəinki iki ölkə, bölge, dünya üçün də böyük önem daşıyır. Sabah Azərbaycanda böyük bir mərasim keçiriləcək - "Cənub" qaz dəhlizinin tikintisi sabah başlayır. İyirmi sentyabr bizim üçün tarixi bir gündür. Çünkü 20 il bundan önce məhz sentyabrın 20-də "Ösrin kontraktı" imzalanmışdır. İyirmi ildən sonra biz artıq XXI əsrin layihəsinə start veririk. Əlbettə, bu layihənin uğurla həyata keçirilməsində Türkiye və Azərbaycan tərəfinin rolü xüsusi əhəmiyyət daşıyır.

Enerji sahnesinde diger layiheler de icra edilir. Ominem ki, Trans-Anadolul, Trans-Adriatik ve "Shahdenez-2" layihelerinin ugurla icrası neticesinde bölgədə əməkdaşlıq üçün yeni şərait yaradılacaq. Bu layiheler həm iqtisadi, həm siyasi maraqlarımızı təmin edəcək və burada iştirak edəcək ölkələrin sayı kifayət qədər çoxdur. Beləliklə, Türkiyə və Azərbaycan bu layihelerin təşəbbüskarları kimi geniş beynəlxalq əməkdaşlığı da öz töhfəsinə verəcəkdir.

Şübhəsiz ki, bu gün biz hörmətli Baş nazirə Ermənistan-Azərbaycan, Dağlıq Qarağış münəqşəsinin həlli yollarını müzakirə etdik. Mən hörmətli Baş naziri son vəziyyətlə tanış etdim. Əfsuslar olsun ki, bu münəqşə Ermənistəninin qeyri-konstruktiv mövqeyinə görə öz həllini tapmir. Ölkəmizin beynəlxalq birlik tərəfindən tanınan əraziləri işgal altına



**“Azərbaycandan
Türkiyəyə qoyulacaq
sərmayələrin həcmi
təxminən 20 milyard
dollara yaxındır”**



**“Bundan sonra da həmişə Türkiyə üçün çalışdığınıza
qədər Azərbaycan üçün də çalışacağıq.
Bizim olduğumuz yerdə Azərbaycan vardır, hörmət
İlham Əliyevin olduğu yerdə də Türkiyə vardır”**

dadır. Bu münaqışının postsoviet məkanının beynəlxalq təşkilatların qərar və qətnamələrindən istifadəsi tətbiq olunmalıdır.

bu münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şularının əsasında, Azərbaycanın ərazi

rasının dörd qətnaməsi var. Təhlükəsizlik Şurası dünyanın ən mötəbər beynəlxalq qurumudur və bu qurum dörd qətnamə qəbul etmişdir. Ermənistan tərəfi sadəcə olaraq buna məhəl qoymur və onları icra etmir. Torpaqlarımızın 20 faizi işğal altındadır. Bizə qarşı etnik təmizləmə siyaseti aparılmışdır. Bir mil yondan artıq azərbaycanlı öz doğma torpağında qaçqın, köçkün vəziyyətinə düşmüşdür. Əfsuslar olsun ki, vəsitəçilərin fealiyyəti heç bir nəticə vermir və beynəlxalq hüquq Ermənistan tərəfindən kobudcasına pozulur. Dediym kimi, münaqişənin həlli ilə bağlı

- beynəlxalq təşkilatların qərar və qətnamələr vardır. Bu münaqişə məhz bu qərar və qətnamələr əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Əmək nəm ki, gün gələcək və Azərbaycan öz ərazisin bütövlüyünü tam şəkildə bərpa edəcəkdir.

Fürset düğüşkən, Türkiyə hökumətinə dövlətinə həmişə bizim yanımızda olduğuna görə minnətdarlığını bildirmək istəyirəm. Türkiyə həmişə edalatlı mövqə nümayiş etdirmişdir - beynəlxalq hüququn norma ve prinsiplərinə uyğun bir mövqə. Əlbəttə ki, münaqişənin beynəlxalq hüququn norma ve prinsipləri çərçivəsində həlli gələcəkdə bölgəyə sülh, barış, genişmiqyaslı əməkdaşlıq getirəcək. Bu gün bu əməkdaşlıq var. Ancaq Ermənistanın tətbiq etdiyi qanunlarla əlaqədardır.

nistan öz işgalçılıq siyasetine göre bütün bu əməkdaşlıq layihelerindən təcrid edilib. Bu gün Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənubi Qafqaz" qaz kəməri, digər təşəbbüsler Ermənistanın iştirakı olmadan həyata keçirilir. Əgər Ermənistan-Azerbaycan, Dağlıq Qarabağ münaqişəsi həllini taparsa, bölgədə geniş əməkdaşlıq üçün daha da gözəl imkanlar yaranacaqdır. Hər halda biz öz prinsipial mövqeyimizdən el çəkməyəcəyik və var gücümüzə çalışacağıq ki, münaqişə tezliklə həllini tapsin."

Baş nazir Əhməd Davudoğlu öz bəyanatında diqqətə çatdırıb ki, Türkiyəyə xidmət Azərbaycana xidmətdir, Azərbaycana xidmət etmək Türkiyəyə xidmət etməkdir:

Ardı Sah. 3

İlham Əliyev: "Biz öz prinsipial mövqeyimizdən əl çəkməyəcəyik"

Əvvəli Səh. 2

"Mən bundan əvvəl xarici işlər naziri, indi isə Baş nazir olaraq həmişə Azərbaycanı öz Vətənim bildim və indi də, qarşındaki dövrde də, - dəyərli dostum hörmətli İlham Əliyevlə təkbətək görüşdə vurğuladığım kimi, - bundan sonra da həmişə Türkiyə üçün çalışdıgımız qədər Azərbaycan üçün də çalışacaq. Bizim olduğumuz yerde Azərbaycan vardır, hörmətli İlham Əliyevin olduğu yerde də Türkiyə vardır. Bunu olmadığımız yerlərdə bir-birimizi neçə müdafiə etdiyimizi dünya bilir. Azərbaycan bizim üçün bir eşqdır, sevdadır, məhəbbətdir. Bu mənəvi bağlılığı Baş nazir kimi inkişaf etdirmək, dərinləşdirmək mənim boynuma düşən borcdur. Bu hissələrlə 77 milyon qardaşından hörmətli Əliyeva, dəyərli dostumuza salam getirdim. Türkiyədə və Azərbaycanda gözəl bir ənənə vardır. İlk səfərlər qarşılıqlı olaraq həyata keçirilir. Bu ənənəni davam etdirmək də mənim üçün bu gün bir fəxrdır.

Bundan başqa, Türkiyə ilə Azərbaycanın ikitərəflili əlaqələrində qeyri-adı bir inkişaf əldə etdik. Son 10-12 il ərzində bir çox layihə həyata keçirdik. Ətraf bölgələre baxarkən, hətta dünyaya baxarkən, eger, Yaxın Şərqdə, Balkanda, Qafqazda, bütün Avrasiyada iki uğur hekayəsindən səhət açılsa, Türkiyə və Azərbaycan iki uğur hekayəsidir. Çiyin-ciyanə yeriyən iki qardaşın uğur hekayəsidir. Bir çox yerde qeyri-sabitlik, daxili münaqişələr olduğu, təəssüf ki, çox ciddi iqtisadi böhranlar yaşandığı halda, son 10-12 il ərzində Türkiyə və Azərbaycan böyük bir inkişaf əldə etdilər, iqtisadi baxımdan nəhəng layihələrə imza atdırılar. Biz hər zaman bunu düşündük. Cənab Prezidentle, hörmətli dostumla bir qədər əvvəl də bunu çox ətraflı olaraq müzakirə etdik ki, eger Türkiyə müvəffəqiyyət qazanırsa Azərbaycanın uğurları, Azərbaycan uğur qazanırsa Türkiyənin nailiyətləri güclənir.

İndi maraqlandığımız layihələrə baxarkən görürük ki, bu layihələr sadəcə Türkiyə ilə Azərbaycana deyil, bütün ətraf bölgələr sülh gətirən layihələrdir. Bakı-Tbilisi-Ceyhan - Qafqazı Aralıq dənizinə bağladıq. Bakı-Tbilisi-Ərzurum - Qafqazı Anadoluya bağladıq. Bakı-Tbilisi-Qars - bu dəfə dəmir yolu ilə bağladıq. Marmaray da açılıncı bütün bu xəttlər ilə Pekini Londona bağlayacaq. İndi TANAP layihəsi və həqiqətən sabah bu mərasimə qatılmaqdən böyük fərxdı. İndi Azərbaycan ilə Türkiyənin bu uğur hekayələri bu iki bölgəni sülh bölgələri olaraq bir-birinə bağlayacaq. Anadoluda coğrafiyası Xəzer ilə Adriatik arasında bir keçid coğrafiyası olacaq.

Eger Azərbaycanda bu qüdrət olmasa idi, Azərbaycanda Azərbaycan xalqının geleceyini düşünen lider olmasa idi, Allah rəhmət etsin, öndərimiz Heydər Əliyevin də söylədiyi kimi, "Bir millət, iki dövlət" kəlamı ilə Azərbaycanın bu qüdrəti böyüməsə, Türkiyə qüdrətli olmasa idi, "Bir millət, iki dövlət" kəlamı kağız üzərində, hər zaman səhəbələrimizdə qalardı. Amma indi, sözün həqiqi mənasında, qüdrətli bir Azərbaycan qüdrətli bir Türkiyə ilə birləşdikdə, bütünləşdikdə, əl-ələ, çiyin-ciyanə verdikdə qazanan sadəcə Türkiyə və Azərbaycan olmur, bütün Qafqaz, bütün Balkan, hətta Avropa və Asiya qazanır. O baxımdan bu layihə həqiqətən əsrin layihəsidir. Sabah bu layihəye töhfə vermək, bu layihənin təməlqoyma mərasimində, bundan sonrakı mərhələlərdə birgə olmaq bize böyük fərxdır. İnşallah, cənab Prezidentlə gələn il martın 17-18-də Çanakkala savaşının ildö-



nümündə, - bu günlər, eyni zamanda, Qafqaz şəhidlərimizin də ildönümüdür, - hamisini rəhmətə anırıq, - orada da TANAP-in Anadolu hissəsinin təməlqoyma mərasimində birlikdə olacaq. Beləliklə, böyük bir sülh layihəsi gerçəkləşəcək. Bu səhər istər hörmətli Heydər Əliyevin mübarək məzarını, istərsə de Şəhidlər xiyabanını ziyarət edərək Qarabağ, 20 Yanvar şəhidleri ilə Qafqaz şəhidlərini yan-yanı gördüyümdə onlar neçə çiyin-ciyanə, birlikdə müstəqil, azad, qururlu bir Azərbaycan üçün bir yerde olmuşdular, indi də bizlər sülh dönməndə sülhü gerçəkləşdirmək üçün bir aradıq. Kaş ki, bizim bu mövqeyimizi hər kəs anlaya bileydi. Kaş ki, hər kəs bu mövqeyə qatila bileydi.

Biz bu gün axşam da Yunanistandan, Bolqarıstandan, Monteneqrodan gələn liderlərlə bir yerdə olacaq. Bu gün ve sabah. Balkan və Qafqaz bələ bağlanacaq. Təəssüf ki, bəzi ölkələr hələ də bu əməkdaşlıq mühitini anlamırlar. Bir az əvvəl cənab Prezidentin, - içəridə də danışdıq, - burada da bildirdiyi kimi, Qarabağ problemi çözülmədikcə və Ermənistan qeyri-konstruktiv mövqeyini davam etdirdikcə bu şəbəkə çərçivəsində bü-

tün bu layihələrdən kənarda qalır. Halbuki Azərbaycanın ərazi bütövlüyünə hörmət göstərilər, bu çərçivədə sülh əldə olunsa, bundan digər ölkələr kimi Ermənistən da faydalananar. Amma Türkiye olaraq, Türkiyə Respublikasının Baş naziri olaraq, bir dəha bura da, Bakıda bütün Türkiye xalqını da təmsil edərək söyləyirik ki, Azərbaycan torpaqlarının hər bir kvadratsantimetri azad olunandək Türkiyə Azərbaycanın apardığı mübarizədə yanında olacaqdır. Bunu beynəlxalq hüquq belə söyləyir. Beynəlxalq hüququn tələbləri yerinə yetirilənə qədər Türkiyə ilə Azərbaycan bölgəni sülh bölgəsinə çevirmek üçün çiyin-ciyanə səy göstərəcəkdir. Azərbaycan əleyhinə ola biləcək hər cür manfi münasibət Azərbaycanda olduğu qədər Türkiyədə də eyni etirazla qarşılanaq. Bu baxımdan iyul ayında cəbhə xəttində şəhid olan qardaşlarımıza rəhmet dileyirəm. Onlar qururlu Azərbaycan üçün şəhid oldular. Yaralarınlara isə şəfa dileyirəm. Mən də bilavasitə xəstəxanaya gedərək Türkiyəyə apardığımız qardaşlarımızi ziyarət etdim, onlarla qucaqlaşdım. O qazilərimizə də şəfalar dileyirəm.

Azərbaycanın ürəyinə düşən ən kiçik

atəş Türkiyənin ürəyinə düşmüş deməkdir. Bunu bir daha buradan bəyan etmək istəyirəm. Bundan başqa, beynəlxalq aləmdə də, regional məsələlərdə də çox yakın bir əməkdaşlıq şəraitində bir-birimizi dəstəkləməyə davam edəcəyik. Çox gözəl bir haldır ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycanın üzvlüyü bitəndən sonra, inşallah, qarşındaki oktyabr ayında Türkiyə üzv seçilər və ay-uldulu bir bayraq başqa ay-uldulu bir bayraqla əvəzlənər. Biz Azərbaycanın şanlı bayrağının harada yüksəldiyini görək qürur duyuruq, ifixar hissi keçiririk. Azərbaycanın beynəlxalq aləmdə qazandığı uğurları da öz uğurlarımız kimi görürük.

Bunu bir daha vurğulamaq istəyirəm ki, Azərbaycanın regional və beynəlxalq təşəbbüslerinin hamisini dəstək verməyə davam edəcəyik. Qarşındaki dövrde, inşallah, daha böyük uğurlara birlikdə imza atacaq. Sona çatdırduğumuz hər layihə sona çatacaq. Sona çatdırduğumuz hər bir layihə də yeni layihələrə yol açacaq. Beş milyard dollar məbləğindəki ticarət dövriyyasını, inşallah, 2023-cü ilde 15 milyard dollara çatdırmaq hədəfini qətiyyətlə həyata keçirməkdə qərarlıyız. Eyni qaydada, qarşılıqlı sərmayələrimizi də ən yüksək səviyyəyə çıxarmaq əzmindəyik. Bütün bu ortaq hissyyat, ortaq iqtisadi və strateji məqsədlər də, enerji, nəqliyyat və müdafiə sənayesində də, - müdafiə sənayesinin üzərində görüşümüzə xüsusile dayandıq, müdafiə sənayesi bizim üçün mühüm strateji bir sektordur, - Türkiyə və Azərbaycan bir çox birgə layihələri həyata keçirməkdə qərarlıdır. Bu layihələrlə, inşallah, iki ölkənin bu ana qədər yazdığı uğur hekayəsi daha yüksək səviyyelərə çatacaq. Mən bir daha öz Vətənimdə, ikinci demirəm, birinci evimdə olmaqdan, Azərbaycanda, Bakıda olmaqdan qürur duyuram. Türkiyə Respublikasının Baş naziri olaraq hər zaman Azərbaycanın və azərbaycanlı qardaşlarımın, can Azərbaycanın yanında olacağımızı bir daha ifadə etmək istəyirəm."

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Baş naziri Əhməd Davudoğlunun şərfinə nahar verilib.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə aparılır

Prezident İlham Əliyev Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 19-da Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikini qəbul edib. Görüşdə 2015-ci ilə ilk dəfə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyi məmənunluqla qeyd olundu, Azərbaycanda idmanın bütün növlerinin inkişafına göstərilən dövlət qayğısının önəmi vurğulandı, idman sahəsində beynəlxalq əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.



20 sentyabr 2014-cü il

Azərbaycan və Bolqaristan arasında tərəfdaşlıq genişlənir

İlham Əliyev: "Şadam ki, Bolqaristan "Cənub" qaz dəhlizinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də Avropa üçün vacib layihədir"

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Bolqaristan Respublikasının Prezidenti Rosen Plevnelievin təkbətək görüşü olub. Görüşdə ikitərəfli münasibətlərin siyasi, iqtisadi və digər sahələrdə uğurlu inkişafından məmənunluq ifadə edildi. Azərbaycanda "Cənub" qaz dəhlizinin təməlinin qoyulmasının beynəlxalq əməkdaşlıq baxımından əhəmiyyəti qeyd olundu. Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin mövcud olduğu bildirildi. Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqaristan Prezidenti Rosen Plevnelievin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub. Azərbaycan Prezidenti İlham Əliyev: "Bu gün biz enerji sektorunu yanaşı, digər əməkdaşlıq sahələrini müzakirə etdik. Düşünürəm ki, burada həyata keçiriləcək investisiya qoyuluşu, müqavilələr, infrastruktur layihələri sahəsində geniş formatda əməkdaşlığın aparılması üçün yaxşı potensial mövcuddur. Ümidvaram ki, əməkdaşlıq məsələlərini müzakirə etmək üçün növbəti aylarda yeni nümayəndə heyətləri gələcək."

Bolqaristan Prezidenti Rosen Plevneliev: "Təşəkkür edirəm, cənab Prezident. Böyük tarixi əhəmiyyətə malik olan "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimində iştirak etmək bizim üçün böyük şe-



rəfdır. Bu, bir çox Avropa ölkələrinin on illərlə arzuladığı bir xəyalın reallığa çevrilməsidir və bu məsələdə Sizin tarixi xidmətləriniz var. Bolqaristan Prezidenti kimi, Avropa İttifaqına üzv olan dövlət başçı-

ları adından mən Azərbaycana Sizə təşəkkür etmək üçün gelmişəm. Bu, bizim hamımız üçün əlamətdar bir hadisədir. Azərbaycan bizim üçün öz baxışı, investisiya siyaseti ilə vacib ölkədir. Etibarlı dost və

tərəfdaş ölkə kimi, biz həmisi Sizin yanınızdayıq və əməkdaşlıq etmək istəyirik."

Ardı səh.5



Azərbaycan və Bolqaristan arasında tərəfdaşlıq genişlənir

İlham Əliyev: "Şadam ki, Bolqaristan "Cənub" qaz dəhlizi layihəsinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də Avropa üçün vacib layihədir"

Əvvəli Səh. 4

Sentyabrın 19-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Bolqaristan birgə bəyannamesi imzalanıb. Bəyannaməni Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqaristan Respublikasının Prezidenti Rosen Plevneliev imzaladılar. Imzalanma mərasimi başa çatandan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqaristan Respublikasının Prezidenti Rosen Plevneliev mətbuatı bəyanatlarla çıxış etdilər. Prezident İlham Əliyev bəyanatında qeyd edib ki, Bolqaristan ölkəmiz üçün Avropada etibarlı tərəfdaşlardandır və aramızda yüksək səviyyəli əməkdaşlıq mövcuddur: "Biz az önce əməkdaşlığımızın müxtəlif sahələrini əhatə edən birgə bəyannamə imzaladıq. Bu, ölkələrimiz arasında yüksək səviyyəli dialoqun və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyin sübutudur.

Burada iqtisadiyyat, enerji, mədəniyyət sahələri əks olunub. Eyni zamanda, bizim üçün çox vacibdir ki, Ermənistan-Azərbay-



can, Dağlıq Qarabağ məsələsinin nizamlanması da qeyd olunur və münaqişənin yalnız beynəlxalq hüquq, yeni dövlətlərin ərazi bütövülüyү, suverenliyi və sərhədlerin toxunulmazlığı prinsipləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsinin vacibliyi vurgulanır. Biz Bolqaristana ədalətə və beynəlxalq hüquqa əsaslanan mövqeyini görə təşəkkürümüzü bildiririk. Biz bu gün əməkdaşlığın bütün aspektlərini müzakirə etdik. İnanıram ki, müzakirə etdiyimiz bütün məsələlər icra olunacaqdır. Artıq bir çox işlər görülüb, ancaq hələ də görülecek işlərimiz çoxdur. Ölkələrimiz arasında əməkdaşlıq ikitərəfli əlaqələrimizin əhəmiyyətli hissəsini təşkil edir. Sabah biz bir yerde tarixi tədbirdə iştirak edəcəyik. "Cənub" qaz dəhlizinin temelqoyma mərasimi təşkil olunacaqdır. Bu, Avropanın enerji təhlükəsizliyinin temin edilmesində yeni səhifə olacaq və Azərbaycana öz təbii sərvətlərini Avropa bazarlarına nəqəl etmək imkanı verəcəkdir.

Şadam ki, Bolqaristan "Cənub" qaz dəhlizi layihəsinin iştirakçısıdır. Bu, həm bizim üçün, həm də Avropa üçün vacib layihədir. Azərbaycan Bolqaristana və gelecekdə ölkənizin ərazisində digər ölkələrə qaz nəqəl edə biləcəkdir. Cənubi xitəyimizdə olan böyük həcmidə qaz ehtiyatımız hesabına biz qaz təchizatının coğrafiyasını genişləndirərək Si-

zin qonşularınızı da əhatə edə biləcəyik.

Biz enerji təhlükəsizliyi məsələsində gələcək illərdə də fəal məsləhətləşmələr və əlaqələndirmə aparacaqıq. Çünkü sabahdan biz bir çox ölkələrin iştirakı ilə konkret işlərə başlayırıq. Burada əlaqələndirməye və addımlarımızın lazımı şəkildə planlaşdırılmasına ehtiyac olacaqdır. Biz "Cənub" qaz dəhlizi layihəsinin vaxtında və yüksək səmərəliliklə icra edilməsi məsələsinə sadıq və şübhə etmərəm ki, bu, məhz belə də olacaqdır. Eyni zamanda, biz enerji sahəsində digər layihələri də nəzərdən keçirə bilərik və onları da məhz bu gün müzakirə etdik. Sərmaya imkanları, tikinti sahəsində fəaliyyət və üçtərəfli formatda müxtəlif əməkdaşlıq imkanları vardır. Bir sözə, enerji sahəsindəki əməkdaşlığımız şirkətlərimiz üçün mühüm layihələrdə eləve imkanlar yaradacaqdır. Bir sözə, siyasi əlaqələrimizin yüksək səviyyəsi və olduqca mehriban dostluq münasibətlərimiz işguzzar dairələr üçün əməkdaşlığın artırılmasına gözəl imkanlar yaradır.

Cənab Prezident, bu tarixi vaxtda bizimle olduğunuzu göre Size bir daha minnədarlığı bildirirəm. Sabah biz Azərbaycanın enerji sahəsinin inkişafı üçün müstəsna əhəmiyyətə malik hadisəni qeyd edəcəyik. Sizi bir dəha salamlayıram və inanıram ki, əməkdaşlığımız bundan sonra da davam edəcəkdir.

Prezident Rosen Plevneliev bəyanatında diqqətə çatdırıb ki, Azərbaycan dost və tərəfdaş ölkədir və inanıram ki, digər sahələrdə də birlikdə çalışacağıq: "Biz bu tarixi layihənin tərkib hissəsi olmaqdan çox şadıq. Bu, təkcə region üçün deyil, həm də Avropa və dünya üçün mühüm bir layihədir. Çünkü her bir ölkənin hüququ var ki, bir təminatçıdan asılı olmasın. Bu

təminatın şaxələndirilməsi bu gün bir çox ölkələrin gündəliyində durur və imkan verir ki, ölkələr alternativ şəkilde inkişaf etsin. Alternativ qaz mənbələrinin təmin edilmesi bir çox ölkələr üçün strateji əhəmiyyət daşıyır və Sizin töhfəniz sayesinde enerji sahəsində təhlükəsizlik məsəlesi də güclənmiş olacaq.

Biz "Cənub" qaz dəhlizi layihəsinin ilk gündən dəstəkləmişik. İlk mərhələlərdə bir çox işlər görülmüşdür. Sizə təşəkkür etmek istədim ki, Siz yalnız gələcəyə baxışa malik olan dövlət başçısı deyilsiniz. Siz, eyni zamanda, layihənin üzərində şəxsən duraraq onun gündəlik icra edilməsi prosesinə nəzarət etmisiniz və artıq bu gözel fəaliyyətin nəticəsinin şahidi olacaqıq. Bu, yalnız siyasi bir tədbir olmayıacaq. Biz artıq layihənin təməlini qoyuruq. Strateji əhəmiyyətə malik bu layihə Avropa üçün en iri infrastruktur layihəsi olacaq. Bu, enerji təhlükəsizliyi baxımından da çox mühüm bir tədbir olacaq. Zənnimcə, Azərbaycanın simasında Avropa tərəfdaşları çox etibarlı dost qazanıblar.

Mən bu gün yalnız Bolqaristan Prezidenti deyil, eyni zamanda, Avropa İttifaqına daxil olan dövlət başçısı kimi danışıram. Azərbaycan dost və tərəfdaş ölkədir və inanıram ki, biz yalnız enerji sahəsində deyil, - burada hər şey aydınlaşdır, - digər sahələrde də birlikdə çalışacağıq. "Cənub" qaz dəhlizinə sə-

mayə qoyulacaq. Türkiye Yunanistan ərasindən keçən birləşdirici layihələrde iştirak edəcək. Biz Makedoniyada iş görürük, Serbiyada tikinti başlanılaçq. Bununla da biz regional qovşaq rolunu oynamamaq hazırlıq və Azərbaycanın sərmayəsini ölkəmizdə görməkdən çox şad olarıq. Biz cənab Prezidentlə bunu müzakirə etdik. Bir sıra memorandumlar imzalanacaq ki, bu, əziz dostlar, bizim əməkdaşlığımıza xidmet edəcəkdir.

Bizim ölkələrimiz arasında dostluq və etibarlı tərəfdaşlıq münasibətləri var. Bu, zənimcə, digər ölkələr üçün də nümunəvi tərəfdaşlıq ola bilər. Biz sülh şəraitində inkişafın, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsinin tərəfdarıq və integrasiyani dəstəkləyən ölkəyik. Biz yalnız boru kəmərlərini müzakirə etmirik. Biz digər layihələri - dəmir yolu, dəniz limanları və digər strateji infrastruktur layihələrini müzakirə etdik. Hər iki ölkənin strateji-coğrafi yerləşməsi vardır. Avropanı Çin qədər, Çini Londona və Avropanı Asiya birləşdirəcək yerləşməmiz vardır. Birge əməkdaşlıq nəticəsində Bolqaristan, Türkiyə, Gürcüstan, Azərbaycan həqiqətən də sözün əsl mənasında, dünya ticarətinin 70 faizinə xidmet edən bir qovşaq ola bilər.

Bizim bir sıra yeni layihələrimiz var. Amma bu, həqiqətən də dostlar arasında olan münasibətdir. Biz gələcək layihələri müzakirə etdik. Biz çox şadıq ki, sabah çox önemli bir tədbirdə iştirak edəcəyik. Amma biz yalnız burada qonaqpərvərlikdən həzz almağa gəlməmişik. Bu, 20 il ərzində, cənab Prezident, Sizin gələcəyə baxışınız nəticəsində ərsəyə gəlmiş bir layihədir və digər yeni layihələr artıq masa üzərindədir. Dəmir yolu, qaz, elektrik təchizatı baxımından Bolqaristan investorları bu layihələrdə çalışmağa hazırlanırlar. Ölkənizdə münbit biznes ab-havası var, xüsusilə eczacılıq, istehlak elektronikasının istehsalında. Digər tərəfdən də müdafiə sənayesi məsələsində bir çox layihələr ola bilər ki, biz yaxından əməkdaşlıq edə bilərik. Mən çox şadam ki, tekçə prezidentlər arasında deyil, xalqlarımız arasında dostluq mövcuddur. Çünkü Azərbaycan və Bolqaristan xalqları bir araya gəldikdə biz xalqlarımızın iradəsinə əsasən hərəkət edirik."

20 sentyabr 2014-cü il

Azərbaycan ilə Yunanistan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var

Prezident İlham Əliyev Yunanistanın Baş naziri Antonis Samaras ilə görüşüb

Sentyabrın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanistan Respublikasının Baş naziri Antonis Samarasın təbəkə görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyi bildirildi, "Cənub" qaz dəhlizinin reallaşmasının əhəmiyyəti vurğulandı. Qeyd edildi ki, Azərbaycan ilə Yunanistan arasında əməkdaşlıq əlaqələrinin böyük perspektivi var. Söhbət zamanı ikitərəfli münasibətlər, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıldı. Təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Yunanistan Respublikasının Baş naziri Antonis Samarasın nümayəndə heyətlərinin iştirakı ile geniş tərkibde görüşü olub.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmənnunluq ifadə edildi. Enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu, "Cənub" qaz dəhlizinin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.



Monteneqronun Baş naziri Milo Cukanoviç "ADA" Universiteti ilə tanış olub



Azərbaycanda rəsmi səfərdə olan Monteneqronun Baş naziri Milo Cukanoviç sentyabrın 19-da "ADA" Universiteti ilə tanış olub. AzərTAc xəbər verir ki, əvvəlcə Baş nazir universitetin tədris kompleksini gəzib.

"ADA" Universitetinin rektoru, xarici işlər nazirinin müavini Hafiz Paşayev bu ali təhsil ocağının fakültələri, ixtisasları və proqramları, o cümlədən xarici tələbələr üçün təklif edilən təqaüd proqramı haqqında məlumat verib. Rektor, həmçinin Baş naziri universitetdə təhsil alan üç monteneqrolu tələbə ilə tanış edib. Monteneqronun Baş naziri "ADA" Universitetinin ixtisasartırma proqramının yüksək və orta vəzifeli diplomatlar üçün keçirdiyi təlimlər haqqında da ətraflı məlumatlandırılıb. "ADA" Universitetinin dünyadan bir çox ali təhsil ocaqları ilə yaxından əməkdaşlıq etdiyini vurgulayan Hafiz Paşayev gələcəkdə bu cür əlaqələrin daha da genişləndiriləcəyini bildirib.

Sonra tələbələrlə görüşən Monteneqronun Baş naziri "ADA" Universitetində tədris prosesini yüksək qiymətləndirib, onlara uğurlar arzulayıb. Baş nazir Milo Cukanoviç yetişməkdə olan gənc nəslin Azərbaycan ilə Monteneqro arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirib. Baş nazir Milo Cukanoviç "ADA" Universitetinin yeni tədris kompleksi və kitabxanası ilə də tanış olub.

Monteneqronun Baş nazirinə "ADA" Universitetinin rəmzi medali təqdim edilib.

Görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsi anılıb



Sentyabrın 19-da Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri ikinci Fəxri xiyabanda görkəmli şərqşünas alim, filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın məzarını ziyarət edib, öünüə əkili lər qoyaraq, əziz xatirəsinə ehtiramla anıblar.

Şərqşünaslıq İnstitutundan AzərTAc-a bildirilər ki, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova professor Aida xanım İmanquliyevanın Azərbaycan şərqşünaslığında yeni dövr ərəb ədəbiyyatının ilk tədqiqatçısı olduğunu söyleyib və onun çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə, yeni bir yol açdığını qeyd edib. Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputati, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva 22 il önce dünyasını dəyişmiş görkəmli alim Aida xanım İmanquliyevanın mənəni həyat yoldan danışıb, onun həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana, həyat yoldaşı kimi Azərbaycan qadınınə örnək bir ömür yaşadığını diqqətə çatdırıb. Professor Aida İmanquliyevanın zəngin elmi irsiniň əhəmiyyətindən, elmi kadrların hazırlanmasındaki xidmətlərindən behs edən G. Baxşəliyeva, alimin həm də Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrə bacarıqlı elm təşkilatçısı kimi özünü göstərdiyini xatırladıb.

Oktyabrın 10-da görkəmli alim Aida xanım İmanquliyevanın 75 illiyinin keçiriləcəyini bildirən G. Baxşəliyeva bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin və AMEA-nın Şərqşünaslıq İnstitutunun beynəlxalq elmi konfrans təşkil edəcəkləri ni diqqətə çatdırıb.

Əli Əhmədov: "Avropa Parlamentinin Azərbaycana qarşı ittihamlarını ədalətsizlik hesab edirəm"



YAP-in Sədr müavini-icra katibi Əli Əhmədov Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qəbul etdiyi qətnamənin qərəzli və qeyri -objektiv olduğunu bildirib. "Təessüs hissi ilə bildirməliyəm ki, Avropanın bu nüfuzlu orqanı qurumun bəzi deputatlarının dar məqsədlər gündən təşəbbüsünü dəstəkləmək kimi səhv yol tutub. Son illərdə Azərbaycanın sürətli inkişafı, insanların rifahının yaxşılaşması, fundamental hüquq və azadlıqlarının qorunması Avropa Parlamentinin hər bir üzvünə yaxşı molundur. Onların böyük bir hissəsi dəfələrlə Azərbaycanda olublar. Avropa parlamentarilərinə yaxşı məlum olan digər həqiqət isə Ermənistanın təcavüzü nəticəsində yüzminlərlə azərbaycanlı qacqın və məcburi köçkünlər kütłəvi surətdə pozulan hüquqlarıdır. Təessüs ki, onların hüquqlarının qorunması, öz doğma yurd-yuvalarına qayıtması barədə qətnamə müəllifləri hər hansı tələb irəli sürmür. 20 ildən yuxarı bir milyona yaxın insanların kütłəvi surətdə pozulmuş hüquqlarına bigənə qalan təşkilatın həqiqətə uyğun olmayan, mahiyəti təhrif edilmiş faktlar əsasında Azərbaycana qarşı ittihamlar irəli sürməsini ədalətsizlik hesab edirəm. Hüquqi anlayışlar heç zaman siyasi anlayışlara, ələlxüs siyasi konyukturaya qurban verilməməlidir." -deyə, Əli Əhmədov qeyd edib.

YAP-in Sədr müavini-icra katibi Əli Əhmədov bu qətnaməni şərh edərkən bildirib ki, Azərbaycan müxtəlif layiheler üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Lakin bu əməkdaşlıq Avropa Parlamentine əsəsəz olaraq Azərbaycana ittihamlar irəli sürməyə mənəvi haqq vermir. Azərbaycan müstəqil dövlətdir ve öz təleyini özü həll etmək haqqına sahibdir. Avropa Parlamentinin bəzi üzvlərinin düşündüyü formada Azərbaycana təsir göstərmək, onun daxili işlərinə qarışmaq mümkün deyil.

Artur Rasizadə Əhməd Davudoğlu ilə görüşüb



Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə sentyabrın 19-da ölkəmizdə rəsmi səfərdə olan Türkiye Respublikasının Baş naziri Əhməd Davudoğlu ilə görüşüb. Əvvəlcə Azərbaycanın və Türkiyənin Baş nazirlərinin təkbətək görüşü olub. Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə davam etdirilib. Baş nazir Artur Rasizadə ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərindən danışib. Bildirilib ki, Azərbaycan və Türkiyə bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, humanitar sahələrdə uğurla əməkdaşlıq edir.

Artur Rasizadə Əhməd Davudoğlunu bu səfərinin ölkələrimiz arasında əməkdaşlığını daha da güclənməsinə töhfə verəcəyinə əminlərini bildirib.

Dünyada baş veren hadisələr fonunda hər iki ölkənin münasibətlərinin daha sıx olmasının vacibliyini vurgulayan Azərbaycanın Baş naziri deyib ki, yeni çağırışlarda üzləşdiyimiz hazırkı zamanda biz daha güclü olmayıq. Azərbaycan-Türkiyə əməkdaşlığının gələcəkdə daha da inkişaf üçün yaxşı potensialın olduğunu vurgulayan Artur Rasizadə hər iki ölkənin birgə reallaşdırıldığı iki layihənin əhəmiyyətini diqqətə çatdırıb.

Türkiyənin Baş naziri Əhməd Davudoğlu yüksək səviyyəli qarşılıqlı səfərlərin münasibətlərimizin inkişafından öncəli rol oynadığını qeyd edib.

Baş nazir Əhməd Davudoğlu qardaş ölkələrimiz son 10 ildə keçdiyi inkişaf yoluna nəzər salaraq qeyd edib ki, Azərbaycanın və Türkiyənin birgə heyata keçirdiyi uğurlu layihələrə artıq dünya dövlətləri də maraq göstərir. Türkiyənin Baş naziri əmin olduğunu bildirib ki, ölkələrimiz arasında dostluğa və qardaşlığı söykənən əlaqələr daha da genişlənəcək. Görüşdə qarşılıqlı məsələlər bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək. Fond dan AzərTAc-a daxil olan məlumatda deyilir ki, sentyabrın 27-28-de təşkil olunacaq tədbirlər çərçivəsində Azərbaycanın tarixi-mədəni ərisinin təbliği, iki ölkə arasında əlaqələrin genişləndirilməsi məqsədile proqramlar təqdim ediləcək. Mədəniyyət günləri çərçivəsində "Bakı-2015" birinci Avropa Oyunları ilə bağlı təqdimat, Bakının Avropa Oyunlarına hazırlıqlarını əks etdirən filmin nümayışı, Azərbaycan Dövlət simfonik orkestri və Dövlət rəqs ansamblının çıxışları nəzərdə tutulub. Bundan əlavə, Heydər Əliyev Fondunun, Azərbaycanın Yunanistandakı sefirliyinin və Yunanistanın Marianna V.Vardinoyannis Fondunun birgə təşkilatçılığı ilə bu ölkədə təhsilə dəstək layihəsinə yardım üçün xeyriyyə konserti təşkil olunacaq. Artıq Afinə ölkəmizi tərənnüm edən banerlərə bezədilib, eləcə də şəhərin küçələrində monitorlarda müxtəlif videoçarxlar nümayiş etdirilir. Xatırladaq ki, Heydər Əliyev Fondu ölkələr və xalqlar arasında əlaqələrin genişləndirilməsi, Azərbaycanın təbliği məqsədile bu günədək Rusiya, Almaniya, Fransa, İtaliya, Yunanistan və digər ölkələrdə bir sıra tədbirlər, müxtəlif layihələr heyata keçirib.



Baş nazir Əhməd Davudoğlu Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub



Sentyabrın 19-da Türkiye Respublikasının Baş naziri Əhməd Davudoğlu Azərbaycan Respublikasına rəsmi səfəri çərçivəsində Bakıdakı Türk Anadolu Liseyi ilə tanış olub. Liseyin fealiyyəti barədə Baş nazir Əhməd Davudoğluna ətraflı məlumat verilib. Türkiyənin Baş naziri şagirdlərə görüşüb, onlara hədiyyələr təqdim edib. Baş nazir Əhməd Davudoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərindən, bütün istiqamətlərde olduğu kimi, təhsil sahəsində də uğurlu əməkdaşlıqdan danışıb, liseyin kollektivinə müvəffəqiyətlər arzulayıb.

"Hərbi təlim kimisə qorxutmaq üçün deyil"

Azərbaycan və Türkiye arasında keçirilən birgə hərbi təlim iki ölkə arasındakı əməkdaşlığın məzmununa uyğundur". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin Sədr müavini Bahar Muradova deyib.

Onun sözlerinə görə, bu sahədə əməkdaşlıq hər hansı üçüncü dövlətə qarşı yönəlməyib: "Torpaqları işğal olunmuş Azərbaycan hərbi aspektdə de yüksək səviyyədə hazırlıq aparmalıdır. Azərbaycan və Türkiye arasında keçirilən irimiqyaslı hərbi təlim kimisə qorxutmaq üçün yox, güclü olmaq üçündür". Bahar Muradova bildirib ki, ATƏT Parlament Assambleyasının payız sessiyası 3-5 oktyabr tarixlərində Cenevə şəhərində keçiriləcək. Sessiya "Yeni təhlükəsizlik çəşitləri və parlamentlərin rolü" devizi altında baş tutacaq. Onun sözlərinə görə, bu mövzunun siyasi və hərbi, iqtisadi və ekoloji, eləcə də insan hüquqları ilə bağlı təreflərinin müzakirəsi üçün komitə iclasları təşkil olunacaq: "Bundan əlavə, sessiya çərçivəsində Daimi Komitenin iclası və ATƏT PA-nın Aralıq dənizi Forumunun növbəti konfransı keçiriləcək. Nümayəndə heyəti olaraq bütün tədbirlərde iştirak edərək Azərbaycanın tehlükəsizlik sahəsində nailiyyətləri, bütün aspektlərde dövlətimizin oynadığı rolunun diqqətə çatdırılması ilə yanaşı, üzləşdiyimiz problemleri müzakirə mövzusu etməyə çalışacaq". Girov götürülən əsirlerlə bağlı beynəlxalq tədbirlərdə mütemadi çıxışlar olduğunu xatırladan B. Muradova qeyd edib ki, iştirak edəcəkləri tədbirlərdə də məsələ ilə bağlı müzakirə aparacaqlar: "Bu məsələ barədə aidiyəti qurumlarla yazışmalarımız olub və cavablar da almışq. Lakin gördüğünüz kimi, əsirlerin geri qaytarılması ilə bağlı konkret neticə yoxdur. Hətta onların nə vaxt geri qaytarılacağı da məlum deyil. Bu səbəbdə də mövcud məsələ bütün çıxışlarımızda öz əksini tapacaq. Çünkü incidentlərin araşdırılması həm ermənilərin, həm də onların maraqlarını müdafiə edən dairələrin daim qabardığı məsələdir. Bu da həmin incidentlərdən biridir. Ona görə də problemin həlli ilə yanaşı, ayri-ayrı məqamların araşdırılması həm vasitəcilərin, həm də danışçı iştirakçılaraın borcudur. Odur ki, məsələ müzakirə mövzusu olacaq. Öz evinə səfər etmiş insanların terrorçu qrupların nümayəndəsi kimi həbs olunması, onların guya hansıa miflik dövlətin sərhədini pozması barədə ittihamları qətiyyən qəbul edə bilərik".



“Əsrin müqaviləsi” neft strategiyasını müəyyən etmiş ilk iqtisadi müqavilədir

“Ses” qəzeti “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, millət vəkilləri Aydin Mirzəzadə, Vahid Əhmədov, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydin Hüseynov, ARDNŞ-nin baş ofisinin şöbə müdürü Aydin Bədəlov, İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov, “İqtisadi resursların öyrənilməsi” ictimai birliliyinin sədri Ruslan Atakişiyev, iqtisadçı-ekspert Vüqar Bayramlı, AEN-in şöbə müdirinin müavini Eldar Şiriyev iştirak edirdilər.

(Əvvəli ötən sayalarımızda)

Dünən “Ses” qəzətinin redaksiyasında “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi. Dəyirmi masada YAP Xətai rayon təşkilatının sədri, millət vəkili Hüseynbala Mirələmov, millət vəkilləri Aydin Mirzəzadə, Vahid Əhmədov, YAP Siyasi Şurasının üzvü, YAP Qaradağ rayon təşkilatının sədri Aydin Hüseynov, ARDNŞ-nin baş ofisinin şöbə müdürü Aydin Bədəlov, İqtisad Universitetinin beynəlxalq iqtisadi münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov, “İqtisadi resursların öyrənilməsi” ictimai birliliyinin sədri Ruslan Atakişiyev, iqtisadçı-ekspert Vüqar Bayramlı, AEN-in şöbə müdirinin müavini Eldar Şiriyev iştirak edirdilər.

Dəyirmi masanı giriş sözü ilə “Ses” qəzətinin baş redaktoru Bəhruz Quliyev açaraq, qəzətin hər zaman cəmiyyətdə baş verən ən aktual məsələlər və proseslərlə bağlı dəyirmi masalar təşkil etdiyi bildirdi. Qeyd etdi ki, bu ənənənin davamı olaraq “Ses” qəzeti “Əsrin müqaviləsi”nin 20 illik yubileyi münasibəti ilə dəyirmi masa keçirmək həmin dövrde gedən prosesləri hökumət və dövlət nümayəndələrinin, millət vəkillərinin, iqtisadçı-ekspertlərin iştirakı ilə bir daha müzakirə edib cəmiyyətə çatdırmaq niyyətindədir: “Əsrin müqaviləsi” dövlətimiz, xalqımız üçün aktual, önəmli olan məsələlərdən biridir. Bildiyimiz kimi, 1994-cü il sentyabrın 20-də müasir və qüdrətli Azərbaycanın iqtisadi inkişafının təməlini təşkil edən “Əsrin müqaviləsi” imzalandı. İstərdim ki, bu mövzu siyasi və iqtisadi aspektdə müzakirə olunsun. Tarixi gerçəklilikdən bəllidir ki, XX yüzilliyin sonlarında Sovet İttifaqının süqutu uğrasmasından sonra Azərbaycan xalqı müstəqilliyinə qovuşdu. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 13 iyununda xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyətə gəlməsi Azərbaycanın müstəqilliyinin xilası ilə nəticələndi. Tez bir zamanda ölkədə siyasi sabitlik bərpa olundu, dövlət quruculuğuna start verildi.”

B.Quliyev bu müqavilənin imzalanması ilə Azərbaycanın qısa zaman kəsiyində iqtisadi inkişaf yoluna qədəm qoyduğunu, ölkəmizə xarici investisiyaların cəlb edildiyini, beynəlxalq arenada ölkəmizin nüfuzunun arttığını vurğuladı. O dövrə siyasi vəziyyət necə idi və zəruri hesab edilən hansı addımların atılması tələb olunurdu?” deye soruştan B.Quliyev zamanın ictimai-siyasi tərəflərinə nəzər salaraq iqtisadi-siyasi prizmadan yanaşlaraq müzakirələrin davam etdiriləcəyini vurguladı.

BƏHRUZ QULİYEV:

- Azərbaycan Prezidenti Cənab İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti olduğu illerdə Ulu Öndər Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak etmiş, neft müqavilələrinin iştirakçısı, eyni zamanda, tə-



şəbbəskarı olmuşdur. Cənab İlham Əliyev beynəlxalq şirkətlərdən biri ilə müqavilə imzalanan zaman belə fikir səsləndirir ki, sizin hər hansı bir səhviniz şirkətin mənafeyinə, mənim səhvim isə xalqın mənafeyinə zərər yetirə bilər, Mənim sehv etməyə haqqım yoxdur. Bu, əlbəttə ki, Azərbaycan dövlətinin məraqlarının qorunması deməkdir. Aydin müəllim, həmin zamanda baş verən proseslərde iştirak etmisiniz və fikirlərinizi bilmək məraqlı olardı.

“ƏSRİN MÜQAVİLƏSİ”NİN İMZALANMASI QISA ZAMANDA ÖLKƏMİZİ BÖYÜK İNVESTİSİYALAR MƏKANINA ÇEVİRDİ

AYDIN BƏDƏLOV:

- Azərbaycan müstəqil dövlət kimi təbii sərvətlərinə sahib çıxmış, milli mənafeyini, iqtisadi və strateji maraqlarını müdafiə etmək gücündə olduğunu bu illər ərizində bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin uğurlu daxili siyaseti nəticəsində ölkədə yaradılan sabitlik, “Əsrin müqaviləsi”nin imzalanması qısa zamanda ölkəmizi böyük investisiyalar məkanına çevirdi. 1994-cü il sentyabrın 20-de “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inkişafının əsasını qoyma. Ulu Öndərin 20 il əvvəl əsasını qoyma neft strategiyası, bu strategiyanın təməlinde dağyanan “Əsrin müqaviləsi” Azərbaycanın bu-

günkü və gələcək inkişafına yollar açdı. Azərbaycanın zəngin təbii resurslarının dünya bazarlarına çıxarılması, neft gəlirlərinin ölkəmizin hərtərəfli inkişafına, xalqımızın rıfahının yüksəlməsinə sərf edilməsi Dahi Şəxsiyyətin uzaqqorən siyasetinin məntiqi nəticəsidir. Neft gelirlərinin idarə olunmasında şəffaflıq prinsipinin yüksək səviyyədə qorunması məqsədilə 1999-cu ildə yaradılan Dövlət Neft Fondu dövlət siyasetinin əsas prioritətlərini müəyyənleşdirir.

Azərbaycan Prezidenti Cənab İlham Əliyev 1994-cü ildən ARDNŞ-in vitse-prezidenti olduğu illerdə neft müqavilələrinin imzalanmasında böyük rol oynayırdı. 2003-cü ildən isə Heydər Əliyev siyasetini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirdi. Azərbaycan beynəlxalq münasibətlər sisteminin fəal üzvünə çevrildi. Bu gün Azərbaycanın nüfuz qazanması, inkişafı Cənab İlham Əliyevin Heydər Əliyev siyasetini uğurla davam etdirməsi nəticəsində reallığa çevrilib.

Onu da bildirim ki, 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə sentyabrın 20-si “Neftçilər Günü” kimi elan olunub. Hər il neftçilər öz peşə bayramlarını qeyd edirlər. Həmin gün hər il eməkdə fərqlənən neftçilər Azərbaycan Prezidentinin Sərəncamı ilə fəxri adlarla təltif olunurlar. Neft sənayesində uzun müddət səmerəli əmək fəaliyyətinə görə 40-dan çox neftçi Prezidentin Fərdi Təqəüdünə layiq görülmüş. Bu gün bizim üçün ikiqat bayramdır. Həmin günü neftçilər həm “Əsrin müqaviləsi”ni, həm də peşə bayramı günü kimi qeyd edirlər.

NEFT SEKTORUNDА ƏLDƏ EDİLƏN GƏLİRLƏR QEYRİ-NEFT SEKTORUNUN İNKİŞAFINA YÖNƏLDİLDİ

MƏNSUR BƏRXUDAROV:

- Müasir həyatımızda Azərbaycana maraqlı artması Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyaset nəticəsində mümkün olub. Müstəqilliyimizin ilk illerində diqqət yetirsək ictimai-siyasi vəziyyətin gerçinliyini və belə zamanda Azərbaycanın uğurum qarşısında olduğunu daha aydın görmək olur. O zaman Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlər, şirkətlər qoymaqları investisiyaların təhlükəsizliyinə tam əmin deyildilər. Çünkü ölkədə xaos, anarxiya, özbaşınlıq baş alıb gedirdi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin həkimiyətə qayıdışı Azərbaycanın qarşısında yeni-yeni imkanlar açdı, uğurların təməlini qoyma.

Heydər Əliyevin böyük ləğvini ifadə edən amillərdən bir də odur ki, O, mövcud vəziyyəti yeterince qiymətləndirə bildi. Həmin dövrə milli-iqtisadi inkişafın kökündə dayanan zəruri və kafi şərtlər idi. Zəruri şərt o dövrün ictimai-siyasi vəziyyətini bərqaşar etmək lazımdı. Kafi şərt isə inkişafın kökündə dayanan iqtisadi inkişaf idi. Bunun da əsasında kapital dayanırdı. 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanması milli-iqtisadi inkişafın təməlini qoyma. Əlbəttə, “Əsrin müqaviləsi”nin imzalanması tarixi hadisə, dönüş nöqtəsi idi. “Əs-

“Əsrin müqaviləsi” neft strategiyasını müəyyən etmiş ilk iqtisadi müqavilədir

“Ses” qəzətində “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş dəyirmi masa keçirildi

rin müqaviləsi”nin tərəfdaşı olan ölkələrin demək olar ki, hər biri dünyada böyük nüfuzu və güce malik ölkələr idi. Həmin dövür üçün bu ölkələrin Azərbaycanın tərəfdaşına çevriləməsi təhlükəsizliyimizin təminatına sebəb olan amillərdəndir.

Bu gün mövcud vəziyyət, iqtisadi inkişaf, siyasi sabitlik, eləcə də beynəlxalq aləmdə ölkəmizə inamın, marağın artması Dağlıq Qarabağ münaqişesinin həlli prosesində Azərbaycanın diplomatik üstünlük əldə etməsinə şərait yaradıb. Möhtərem Prezidentimiz İlham Əliyevin yürütdüyü hücum diplomatiyası beynəlxalq miqyasda ermənilərin ifşasına sebəb olub. Bu günün reallıqları deməyə əsas verir ki, Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin yürütdüyü siyaset nəticəsində qısa bir zamanda ölkəmizdə neft kapitalı insan kapitalına, neft sektorunda əldə edilən gəlirlər qeyri-neft sektorunun inkişafına yönəldildi.

“ƏSRİN MÜQAVİLƏSİ” SAYƏSINDƏ ÖLKƏMİZ DÜNYA BAZARINDA İQTİSADI MÜTTƏFİQ KİMİ TANINDI

ELDAR ŞİRİYEV:

- 20 ilə əvvəl imzalanan “Əsrin müqaviləsi” yalnız neft-qaz sektorunun işlənməsi üçün imzalanan müqavilə kimi xarakterizə oluna bilmez. “Əsrin müqaviləsi” neft sektoru ilə yanaşı, qeyri-neft sektorunun inkişafını təmin edən impulsu yaradıb. Bu müqavilə Azərbaycanın xarici siyasetində ilk addım idi. Digər tərəfdən bu uzunmüddəti ilk müqavilə idi. Müqavilənin müddəti 2030-cu ildə bitir ve bu müddət ərzində Azərbaycanın bütün xarici iqtisadi siyasetinin strategiyası müəyyənşdirilib. “Əsrin müqaviləsi” Azərbaycanın dövlət təhlükəsizliyinin təminatçısına yaradıldı. Nəinki regionda, qlobal miqyasda nəhəng neft kəməri olan Bakı-Tbilisi-Ceyhanın əsası qoyuldu.

“Əsrin müqaviləsi” sayesində Azərbaycana birbaşa investisiyalar qoyuldu. Azərbaycan dünya bazarında iqtisadi müttəfiq kimi tanındı. Bununla yanaşı, Azərbaycan beynəlxalq hüquq müstəvisində öz iqtisadi maraqlarını və iqtisadi hüquqlarını qorumağa başladı. Qeyd edək ki, son illərdə Azərbaycan əldə etdiyi neft gəlirləri sayesində özünü donor dövlətə çevirməyi bacarıb. Bu da böyük bir uğurdur. Əlbəttə ki, iqtisadi tərəqqi hər bir inkişafın temel daşıdır. Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənşirdirdiyi siyaset Azərbaycanı dünyada tanıtmaqla yanaşı, hərəkəli inkişaf stimul oldu.

“ƏSRİN MÜQAVİLƏSİ”NİN İMZALANMASI AZƏRBAYCANIN İQTİSADI İNKİŞAFINDA YENİ MƏRHƏLƏNİN ƏSASINI QOYDU

RUSLAN ATAKİŞİYEV:

- “Əsrin müqaviləsi”nin imzalanması Ulu Öndərin müdrik, uzaqgören siyasetidir. Müstəqiliyinin ilk illerini yaşayan Azərbaycanda Heydər Əliyevin uğurlu daxili siyaseti nəticəsində ölkədə sabitlik yaradıldı. Sabitlik olmadan heç bir sosial-iqtisadi islahatlardan, uğurlardan danışmaq mümkün deyil. Ölkədə sabitliyin, normal biznes mühitinin yaradılması investisiya axınının sürətlənməsinə stimul verən amillərdəndir. Azərbaycanda ictimai-siyasi mühitin yaradılması, 1994-cü ilin 20 sentyabrında “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi inki-



qvile imzalanmasayı, Azərbaycan bu nailiyetlərə nail ola bilmezdi.

BƏHRUZ QULİYEV:

- Bu gün “Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunan dəyirmi masada müqavilənin əhəmiyyəti, əldə olunan uğurlar, eləcə də bir sırə yeni modellərdən söz açıldı. Bir daha vurğulandı ki, Azərbaycan bu gün dünyanın ən inkişaf etmiş ölkələrinin təcrübəsinə əsaslanaraq Ulu Öndər Heydər Əliyevin ideyalarından bəhrələnib yeni modellərini dünyaya təqdim edir.



şafında, dünya iqtisadi sisteminə ineqrasiyada yeni bir mərhələnin əsası qoyuldu. Bu müqavilədən sonra onurlarla sazişin imzalanması Azərbaycanın gələcəyinə olan inanımlı bir daha nümayiş etdiridi. Dünəyanın tanınmış şirkətləri ilə neft müqavilələri imzalandı. İqtisadiyyati sürətli templərlə inkişaf edən respublikamız dünəyanın neft-qaz ixrac edən aparıcı dövlətlərindən birinə yaradıldı. Enerji müstəqilliyimiz tam təmin olundu, Azərbaycan beynəlxalq miqyasda mühüm qaz ixracatçısına yaradıldı.

Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan bu siyaset Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yürütdüyü iqtisadi siyasetin ən başlıca uğurlarından biri əldə olunan neft gəlirlərinin idare olunması mexanizminin çox düzgün şəkildə həyata keçirilməsidir. Neft gəlirləri sosial layihələrə, əsas infrastrukturların yenilənməsi işlərinə yönəldilir. Qəbul olunan müvafiq Dövlət Proqramına uyğun olaraq, xaricdə təhsil alan tələbələrin təhsil haqları dövlət hesabına



ödənilir.

Təbii ki, iqtisadi imkanlar genişləndikcə, bu, özünü ölkəmizin beynəlxalq münasibətlər sisteminde yeri və rolunda nümayiş etdirir. Ölkəmizin geosiyasi əhəmiyyəti və nüfuzu yüksəlib. Bütün bunlar 20 il əvvəl imzalanan “Əsrin müqaviləsi”nin nəticəsidir. Həmin mü-

Dəyirmi masada iştirak edən və maraqlı, dəyərli fikirlərini bizimle bölüşən hər bir iştirakçıya təşəkkürümüzü bildiririk.

Nəzakət ƏLƏDDİNQIZI

20 sentyabr 2014-cü il

GERİDƏ QALMIS MÖHTƏŞƏM 20 İL

İlham Əliyev: "Ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil "Əsrin müqaviləsi"nin imzalanmasıdır"

20 sentyabr tarixi neft sənayemizdə yeni dövrün başlanğıcı hesab olunur. 20 il əvvəl imzalanan bu müqavilədən əldə olunan siyasi mənfiət gələcəkdə əldə olunacaq real iqtisadi gəlirlərdən qat-qat çox oldu. Mübağlısız demək olar ki, bu müqavilə Azərbaycanı Rusyanın caynağından xilas edərək, müstəqilliyinin qarantina çevrildi. Heydər Əliyev Azərbaycan üçün heç nə etməsəydi belə "Əsrin müqaviləsi" onun tarixdə qalması üçün kifayət edərdi.

Bələ ki, müstəqilliyinin bərpasından ötən 22 il ərzində Azərbaycan bir çox dövlətlərin yüzilliklər ərzində keçdiyi inkişaf yolunu qət edə bilib, böyük uğurlara imza atıb. Cəmi 22 il ərzində xaos və anarxiyaya son qoyaraq siyasi sabitlik yaratmaq, tənəzzülə uğrayan iqtisadiyyati dirçəltmək, hətta daha da yüksəltmək, nüfuzlu dövlətlər, beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı münasibətlər qurmaq, regional və qlobal layihələrin əsas işti-rakçısı və təşəbbüskarına çevrilmək, sözə deyil, əmələdə dünyada ən sürətli inkişaf edən ölkə olmaq və bu imici qazanmaq məhz Azərbaycana məxsusdur. Sadaladığımız bütün bu uğurlar Ulu Öndər Heydər Əliyevin uzaqqorun və düşünlülmüş siyaseti nəticəsində mümkün olub. Məhz Onun müstəqilliyin ilk illərində hazırladığı və uğurla həyata keçirdiyi yeni neft strategiyası Azərbaycanın dinamik inkişafını təmin etdi, maliyyə imkanlarının artmasına getirib çıxardı. Dövlət başçısı İlham Əliyev çıxışlarında qeyd edir ki, ölkə iqtisadiyyatı və bütövlükdə ölkənin gələcəyi üçün həlledici amil "Əsrin müqaviləsi"nin imzalanmasıdır. Bu müqavilə imzalanmasayı, Azərbaycanın vəziyyəti tam başqa ola bilərdi. "Əsrin müqaviləsi" Azərbaycanı dünyada tanıdı, dünya iqtisadiyyatının bir parçası kimi təqdim etdi, ölkəyə böyük həcmde investisiyalar getirdi. Azərbaycan bu gün nəinki öz, eyni zamanda, tərəfdəşlərinin maraqlarını təmin edir. Bu gün Azərbaycan dünyada etibarlı tərəf-dəş kimi kimi qəbul edilir, yeri və rolunu da ha da möhkəmləndirir.

Məhz 1994-cü il sentyabrın 20-də Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıda Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə dönyanın 8 ölkəsin-dən 11 iri neft şirkəti arasında sonralar "Əsrin müqaviləsi" adını almış "Azəri, Çıraq, Güneşli" yataqlarının birge işlənməsi və hasilatın pay bölgüsü haqqında" saziş imzalandı. 1994-cü ilin 20 sentyabri tarixə müstəqil Azərbaycanın neft sənayesinin ən parlaq mərhələsi kimi daxil oldu. Ümummilli Lider həmin günü müvafiq Fərmanı ilə "Neftçilər Günü" kimi əbdələşdirdi. "Əsrin müqaviləsi"nin imzalanması ilə Azərbaycan nəinki Xəzər hövzəsinin böyük, zengin resurslarını dünya şirkətləri üçün açdı, eyni zamanda, ölkəmizin uzunmüddətli və uğurlu inkişafını təmin etdi. Investisiyaların cəlb edilməsi, xari-ci şirkətlərlə uğurlu və qarşılıqlı maraqlar esasında yaradılmış elaqələr, hasilatın artırılması, Azərbaycanın iqtisadi inkişafının təmin edilməsi, neft kəmərlərinin tikintisi və təbii ehtiyatların bu kəmərlər vasitəsilə dün-yə və Avropa bazarlarına nəqıl edilmesi layihələri bugünkü Azərbaycanın reallıqlarını eks etdirir.

Azərbaycan iqtisadiyyatına qoyulan investisiyaların həcmi 170 milyard dolları ötüb

Ümummilli Liderimiz Heydər Əliyevin esasını qoymuş siyasetin Prezident İlham



Əliyev tərefində uğurla davam etdirilməsi nəticəsində Azərbaycan iqtisadi inkişaf göstəricilərinə görə dönyanın lider ölkələrindən birine çevrilib və daha da güclənib. Heç şübhəsiz, bu uğurların əldə edilməsini şərtləndirən amillərdən biri de həyata keçirilən dövlət proqramlarıdır. Yeri gəlmişkən, "The Business Year" nəşrine müsahibəsində bu məqama da toxunan Prezident İlham Əliyev deyib ki, düşünülmüş proqramlar əsasında həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində ümumi daxili məhsul 3,4 dəfə, iqtisadiyyatın qeyri-neft sektorу 2,6 dəfə, bündə gəlirləri 16 dəfə artıb, strateji valyuta ehtiyatlarının həcmi isə 50 milyard dolları keçib.

Onu da qeyd edək ki, sürətli iqtisadi inkişaf öz növbəsində əhalinin rifahının yüksəlməsinə gətirib çıxarıb. Bələ ki, son 10 ildə əhalinin gelirləri 6,5 dəfə, orta aylıq əmək-haqqı 5,5 dəfə artıb, yoxsulluğun səviyyəsi 49 faizdən 5,3 faizə düşüb, işsizliyin səviyyəsi isə iki dəfə azalaraq cəmi 5 faiz təşkil edir. Bu dövrə respublikada genişmiqyaslı quruculuq işləri həyata keçirilib, paytaxt və regionlarımız müasirləşib, qabaqcıl texnologiyaların bütün sahələrdə tətbiqi genişləndirilib. Azərbaycanın uğurları aparıcı beynəlxalq təşkilatlar, nüfuzlu reytinq agentlikləri tərefindən de yüksək qiymətləndirilir. Dünya Iqtisadi Forumunun "Qlobal Rəqabet Qabiliyyəti İndeksi 2013-2014" hesabatına əsasən, dünya ölkələrinin rəqabet qabiliyyətliliyi reytinqində Azərbaycan 39-cu yeri tutub.

Uğurlu neft strategiyasının məhsulu olan Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin 2006-cı ildə istismara verilməsindən sonra Azərbaycan böyük həcmde neft gəlirləri qazandı. Bununla da, tezliklə daxili investisiyalar xarici yatırımlardan üstün səviyyəyə yüksəldi, üstəlik, Azərbaycan özə də investor ölkəyə çevrildi. Son 10 ildə ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 132 milyard dolları, "Əsrin müqaviləsi"nin imzalanmasından sonrakı dövrən isə 170 milyard dolları ödüb. Bunun 84 milyard dollar yaxın xarici, 88,7 milyard dolları isə daxili investisiyalarıdır.

Xatırladaq ki, Prezident İlham Əliyev "The Business Year" nəşrine müsahibəsində ölkədəki investisiya siyasetindən de bəhs edərək neft gəlirlərinin bu sahəye yönəldirildiyini söyləyib: "Son 10 ildə Azərbaycan-da neft-qaz istehsalından əldə olunmuş gəlirlərin bir qismi məqsədyönlü şəkilde və xüsusi proqramlar çərçivəsində qeyri-neft sektorunun inkişafına, yüksək texnologiyalı yerli sənaye müəssisələrinin yaradılmasına və milli iqtisadiyyatın şaxələndirilməsinə yönəldilmişdir. Məhz bunun nəticəsidir ki, bəhs etdiyimiz dövrə qeyri-neft sektorunda orta hesabla 10 faiz illik artım müşahidə olunmuşdur. Bundan

YAP Gənclər Birliyində növbəti seminar keçirilib



Bu gün YAP Gənclər Birliyi-nin ofisində "Ekologiyası-Həyat Yoxdur" layihəsi çərçivəsində sonuncu seminar keçirilib. Seminar iki hissədən ibarət olub. Birinci hissə dönyada ekolojiya təhlükəsizliyi, ikinci hissə isə Azərbaycan təbəti və onun mühabəfəsi sahəsində həyata keçirilən ekoloji layihələr mövzusunda olub.

Seminari giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədri, partiyinin Siyasi Şurasının üzvü Seymur Orucov bu layihənin əhəmiyyətindən danışır. O bildirib ki, dönyada baş veren hadisələr, xüsusilə də müharibələr ekologiyaya öz təsirini göstərir: "Ermanistanda yerləşən atom-elektrik stansiyası da ekoloji baxımdan çox təhlükəli bir obyektdir. Bu stansiya artıq neçə illərdir ki, fealiyyət müddətini başa vurub, lakin hełdə mövcudluğunu qoruyur. Bu stansiya Ermanistanla bərabər Azərbaycan üçün de böyük təhlükə mənbəyidir. Əgər onun bir blokunda hər hansı bir partlayış olarsa radiasiya külüyən istiqaməti ilə Azərbaycana da gələ bilər və bu gələcək nəsillər üçün böyük fəsadlar yaratmış olacaq. Həmçinin qeyd etmək lazımdır ki, ermənilər işğal altında olan torpaqlarımızda ağacların, həvanları hamısını mehv ediblər. Bununla onlar təkcə Azərbaycana deyil, dünya ekologiyasına da ziyan vurublar". Onun sələri-nə görə, ölkəmizdə təbieti qorumaq, ekologiyanın təhlükəsizliyini təmin etmək sahəsində silsile tədbirlər keçirilir: "Hal-hazırda ekologiyanın qorunması sahəsində dövlət tərefindən ciddi tədbirlər həyata keçirilir. Dövlət başçımız Cənab İlham Əliyevin göstərişi ilə qoruqların mühafizəsi daha da gücləndirilib, ağaçkəsmə ilə bağlı cəzalar sərtləşdirilib, su-kanalizasiya sistemlərində quruculuq işləri daha da möhkəmləndirilib".

Daha sonra Nazırər Kabinetinin aparıcı məsləhətçisi Rövşən Məmmədov çıxış edərək ekologiyanın qlobal bir məsələ olduğunu və bu sahədə planlaşdırılan bütün addımların dərhal tətbiq edilməli olduğunu qeyd edib: "Dünyada ekoloji böhran, ekoloji təhlükəsizlik problemləri var. Lakin bu barədə qərara alınan tədbirlər hələ də sadəcə vərəq üzərindədir. Onların tətbiqinə artıq çoxdan başlanılmalı idi. Xüsusi nüve obyektləri və onların təhlükəsiz istismarına nəzarət olunmalıdır. Yaponiyada baş verən hadisə hələ də öz mənfi təsirlərini göstərir, usaqlarda şüalanmadan yaranan mutasiya halları müşahidə olunur. Belə halların yenidən baş verməsi üçün dünya dövlətləri bu sahədə birgə tutarlı addımlar atmalıdır". Seminarın növbəti hissəsində iştirakçıların sualları və təklifləri dinlənildi. Bir neçə təklifin icrasında onlara istenilən dəstəyi göstəriləcəyi bildirildi.

TƏRANƏ

RƏFIQƏ KAMALQIZI

"Müasir cəmiyyətdə qadınların rolü"

Bu mövzuda YAP Qusar rayon təşkilati konfrans keçirib



Dünən YAP Qusar rayon təşkilatı rayonda fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi ilə birlikdə "Müasir cəmiyyətdə qadınların rolü" mövzusunda konfrans keçirmişdir. Konfransda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən qadınlar, partiyanın fəal üzvləri iştirak etmişdir. Konfransi giriş sözü ilə açan Heydər Əliyev Mərkəzinin direktoru, YAP Qusar rayon təşkilatı qadınlar şurasının sədr müavini Neva Abdurahmanova müasir dövrdə cəmiyyətin aparcı qüvvəsi olan qadınların roldan söz açdı.

YAP Siyasi Şuranın üzvü, YAP Qusar rayon təşkilatının sədri David İbramxəlilov isə çıxışında müstəqil Azərbaycanın inkişafında qadınların fəaliyyətinin əvəzsiz olduğunu qeyd etdi.

D.İbramxəlilov bildirdi ki, partyanın məqsədi seçkildə fəaliyyət nümayiş etdirmək, qadın bələdiyyə üzvlərinin sayının da-ha da artırılmasına nail olmaqdır.

Konfransda çıxış edən YAP Qusar rayon təşkilatının qadınlar şurasının sədri Kəməle Qılıçova qeyd etdi ki, Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fonduñun prezidenti Mehriban Əliyevanın gərgin fəaliyyəti qadınlara bir nümunədir: "Övvəlki seçkilərlə müqayisədə qadınların sayı parlamentdə dörd dəfə, bələdiyyədə isə beş dəfə artmışdır. Növbəti bələdiyyə ve parlament seçkilərində bu göstəricilə-

rin artırılacağına ümidi böyükdür". K.Qılıçova çıxışında onu da dedi ki, YAP Qusar rayon təşkilatında 5418 nəfər partiya üzvü təmsil olunur ki, onların da 2399 nəfərini qadınlar təşkil edir. K.Qılıçova qadınların ictimai-siyasi həyatında fəallığın artırılması üçün bu qüvvədən səməreli istifadə ediləcəyini bildirdi.

Konfransda çıxış edən Qusar bələdiyyəsinin üzvü Reyhan Hüseynləyeva, Xürel kənd orta məktəbin direktoru, ərazi ilk partiya təşkilatının sədri Rübabə Xasmətova qadınların ictimai-si-



yası həyatında fəallığın artırılması istiqamətində görülən işlərdən və qarşıda duran vəzifelərdən sohbət açıldı.

Tədbirin sonunda konfrans iştirakçıları rayonun sənətkar qadınlarının əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.

Zümrüd Bayramova

Araz Əlizadə: "Məndən olsayıdı "Milli Şura"ya avtobus verərdim"

AXCİP və "Milli Şura" ölü təşkilatıdır. Ölüler isə dirilmir". Bunu SİA-ya Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə AXCP ilə "Milli Şura"nın birləşcəyinə dair səslənən fikirlərə münasibət bildirərək deyib. Partiya sədri vurğulayıb ki, onlar heç vaxt birləşə biləməz: "Əgər birləşsələr belə heç nə alınmayıacaq. Çünkü sıfırı sıfır vurduqda sıfır alınır. Ümumiyyətlə, onların ne planlaşdırıqları məni heç bir halda maraqlandırırmı". A.Əlizadə radikal müxalifətin aksiyalar keçirəcəyi ilə bağlı yayılan fikirlərə də münasibət bildirib: "Məndən olsayıdı onlara aksiya keçirmək bütün şərait yaradardım. Hətta onlara avtobus da verərdim ki, görək, aksiyada iştirak üçün heç olmasa bir avtobus adam yığa biləcəklər?"



Tənzilə Rüstəmxanlı: "Avropa Parlamentinə Leyla Yunus kimi xainlər lazımdır"

Qərbin indiye qədər Azərbaycanla bağlı yaydığı tənqidli bəyanatlar, verdiyi qərarların hamısı qərəzlidir". Bu fikirləri SİA-ya "Azəri-Türk Qadınları" ictimai Birliyinin sədri Tənzilə Rüstəmxanlı açıqlamasında deyib. Onun sözlərinə görə, Azərbaycana şər və böhtən atmaq, ölkəmizi haqsız tənqid etmək bir da-ha səbut edir ki, ele ən çox repressiyalar Avropada baş verir, insan hüquqları da mehz bu ölkələrde daha çox pozulur: "Onlar özlerində olmayan ədaləti, söz azadlığını bizdən tələb edirlər. Bununla dənəzərləri öz üzərilərindən çəkirələr. Sanki Avropa özünü korluğa vurub. Görəsən, ölkəmiz haqqında qərəzli müzakirələr keçirib, qərarlar veren Avropa haqq-hüquqları pozulan, uzun illərdir ki, vətən həsrəti ilə yaşayın bir milyondan artıq məcburi köçkünlərimizin halını görmürmə? Bir milyonu görməyən, Leyla Yunusu nece görə bilir? Avropa Azərbaycan haqqında Leyla Yunus kimi xainlərin "donos"larına əsaslanıb müzakirələr keçirir". T. Rüstəmxanlı vurğulayıb ki, Leyla Yunus vətən xainidir: "Bütün bunlar onun kimilərin Avropada pula görə ölkəmiz haqqında ağızına gələni danışmasının nəticəsidir. Onu yaxşı tanıyıram. Leyla Yunus hələ Müdafiə Nazirliyində işleyəndə etdiyi xəyanətləri, satqınlıqları ilə məşhur id".



Azərbaycan Respublikasının baş prokuroru Zaqatala şəhərində vətəndaşları qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə esasən, mərkəzi icra hakimiyyəti organlarının rəhbərləri tərəfindən bölgələrdə vətəndaşların qəbulu davam etdirilir. Mərkəzi icra hakimiyyəti organları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq baş prokuror Zakir Qaralov sentyabrın 19-da Zaqatala Rayon Prokurorluğunun inzibati binasında Zaqatala, Balakən, Qax, Şəki, Oğuz və Qəbələ rayonlarından olan vətəndaşları qəbul edib. Azərbaycan Respublikası Baş Prokurorluğunun mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, qəbuldan əvvəl baş prokuror və Zaqatala Rayon icra Hakimiyyəti başçısının birinci müvənni xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önüne gül dəstələri düzərək əziz xatirəsini ehtiramla anıblar. Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda baş prokuror Zakir Qaralov bölgədə yaşayan 30-dan artıq vətəndaşın müraciətlərindən qaldırılan və bilavasitə prokurorluq organlarının səlahiyyətlərinə aid olan məsələlər üzrə onların qanuna uyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib. Müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb. Eyni zamanda, prokurorluğun fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərin araşdırılması üçün aidiyəti üzrə göndərilməsi təmin olunub.

"Qətnamənin bizim üçün elə bir əhəmiyyəti yoxdu"

Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ciddiyyə alınacaq dərəcədə önemli deyil". Bunu SİA-ya Milli Məclisin deputati, politoloq Rasim Musabeyov deyib. Politoloq bildirib ki, bu qətnamə Azərbaycan üçün heç bir önem daşılmamalıdır: "Azərbaycan Avropa Birliyindən heç bir pul vəsaiti gözləmir, yaralı yerimiz olan Dağlıq Qarabağ münaqişəsinin həllində lazımi dəstək görmürsə, o qətnamənin bizim üçün elə bir əhəmiyyəti yoxdur".



Aqil Abbas: "Müsavatın qurultayı cəmiyyətə maraqlı deyil"

Müsavatın keçirəcəyi qurultay onsuza Azərbaycan cəmiyyəti üçün maraqlı deyil". Bunu SİA-ya millət vəkili Aqil Abbas müxalifətin Bakı şəhər icra Hakimiyyəti tərəfindən Müsavatın qurultayının keçirməsi üçün ayırdığı yerdən narazı qalmışına münasibət bildirərək deyib. Aqil Abbasın söz-lərinə görə, müxalifət ancaq onlara ayrılan yerde öz qurultayı keçirməlidir: "Müxalifətənəsi siyasi partiyalar bəzən görürsə ki, özlərini daha yüksək səviyyədə göstərməyə çalışır. Hətta şahidi olurq ki, onlar statistik rəqəmləri sıçradırak deyirlər ki, biz qurultayı 1200, ya da 5 min nəfərə yaxın üzv qəbul edəcəyik. Bütün bunların hər biri onların reklamına hesablanıb. Bu insanların əllərindən onsuza başqa heç bir şey gəlmir".



Ermənilərdən Leyla Yunusa növbəti dəstək

Avropa Parlamentinin Yaşillar fraksiyası Leyla Yunusun "Saxarov" mükafatına namizədiyi irəli sürüb. Mükafatın kimlərə və hansı xidmətlərinə görə verilməsi ilə bağlı araşdırma apardıq, ortaya maraqlı faktlar çıxdı. Belə ki, 1988-ci ilde Avropa Parlamenti tərəfindən təsis olunan mükafat guya insan haqları uğrunda mübarizə aparan və buna görə hakimiyyətlərin ciddi təzyiqlərinə məruz qalan şəxslərə verilir. Əs-lində isə belə deyil. Məlum oldu ki, bu mükafatı indiyə qədər alan şəxslərin əksəriyyəti öz ölkəsində vətəne xəyanətdə ittiham olunan, xarici ölkələrə casusluq etməkdə təqsirləndirilən şəxslərdir. L.Yunusa da "Saxarov" mükafatının verilməsi iddiası ilə çıxış edən deputatlar elə dənən Avropa Parlamentində Azərbaycanla bağlı qərəzlə qətnamə qəbul etdirən şəxslərdir. Həmin deputatların əksəriyyəti fransa və almaniyalı deputatlardır. Ümumilikdə 46 nəferin imzası ilə hazırlanmış müraciəti imzalayan qərblə deputatlar hem də qondarma "erməni soyqırımı" layihəsinin dəstəkçiləridirlər. Uzun illərdir ki, ermənilər tərəfindən maliyyələşən Avropa Parlamentinin məlum deputatlarının bu dəfə də erməni mövqeyindən çıxış edərək L.Yunusu mükafata namizəd göstərmələri başa düşüləndir.



Avropa Parlamenti ənənəvi ampliasından çıxış edib



Məlum olduğu kimi, Avropa Parlamenti növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirək gudugu, demokratiyanın mövcud olmadığı, bezi " hüquq müdafiəçi"lərinin həbs olunduğu barədə qətnamə qəbul edib. Təbii ki, bu, bir daha Azərbaycana qarşı Avropa Parlamentinin qərəzlə münasibətinin göstəricisidir. Bu mövzu ilə bağlı müsbətlərimiz de Avropa Parlamentinin qərarının erənəpərəst maraqlara söykəndiyini bildirdilər.

İnsan Hüquqları XXI əsr Fondunun sədri Şahin Camalov:

- Azərbaycanda hər bir məsələ qanunlar çərçivəsində öz həllini tapır. Bu baxımdan, Avropa Parlamentinin Azərbaycan haqqında qəbul etdiyi qətnamə reallığı özündə eks etdirməyən yersiz bir sənəddir. Azərbaycanın dünyada yerinin və rolunun möhkəmlənməsi, səsial-iqtisadi sahəde böyük nəqliyyətlər əldə etməsi Avropa dövlətlərini hər zaman narahat edən məqam olub. Həmin o qüvvələrin istəyi Azərbaycanda nə isə bir xoşagelməz bir vəziyyət yaratmaq və iqtisadi inkişafı ləngitməkdir. Amma onların bəd niyyətləri keçərlə olacaq. Azərbaycan öz yolu ilə - Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi yolla inkişafını davam etdirəcək.

Korrupsiyaya qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov:

- Azərbaycana qarşı olan ikili standartlar haradan qaynaqlanırsa, Avropa Parlamentinin növbəti dəfə Azərbaycana qarşı qərəz nümayiş etdirməsi də elə həmin mənbədən qaynaqlanır. Biz bu cür halların çox şahidi olmuşuq. Qərb ölkələri Azərbaycanda öz maraqlarına xidmət eden amilləri görmək istəyir. Yəni Qərb ölkələrinin öz maraqlarına nə xidmet edir-sə və onların fəaliyyətində nələr tələb olunursa, onu Azərbaycanda görmək arzusundadırlar. Amma onların planları baş tuta bilməz. Çünkü Azərbaycan güclü bir dövlətdir.

GÜLYANƏ

"Azercell" dən abunəcilərinə yeni unikal tarif paketi

"Sən də Gənc OL, Sərfəli Tarifdən Yararlan!"



melidirlər. "Gənc OL!" tarif paketinə qoşulmaqla siz sərfəli tarifdən yararlana, müxtəlif endirimlər və kampaniyalardan faydalana bilərsiniz. Belə ki, ayda cəmi 5 AZN ödəyib! "Gənc OL 5" tarif paketinə qoşulmaqla siz "Gənc OL!" abunəciləri arasında 300 dəqiqə, şəbəkədaxili zenglər üçün 20 dəqiqə, şəbəkəxarici zenglər üçün 10 dəqiqə danışışq əldə edirsınız. Bundan əlavə, siz hər ay 500 MB GPRS və 300 SMS-dən yararlanmaq imkanı qazanırsınız. Bu paketin daha bir üstünlüyü isə ondan ibarətdir ki, aylıq paketdəki danışışq bitəndən sonra "Gənc OL!" abunəciləri öz aralarında cəmi 2 qəpiye danışacaqlar. "Gənc OL! 10" paketi də sizə belə sərfəli danışışq təklif edir. Burda abunəcilərə öz aralarında 800 dəqiqə, şəbəkədaxili 50 dəqiqə, şəbəxarici isə 30 dəqiqə danışışq imkanı verilir. Eyni zamanda 1 GB Mobil Internet və 800 SMS-dən istifadə etmək imkanı qazanırsınız. Bu endirimli və sərfəli tarif paketine qoşulmaqla siz eyni zamanda "Azercell" in abunəciləri üçün yaratdığı əyləncəli və maraqlı "Gənc OL!" portalından www.gencol.az yararlana bilərsiniz. Portala daxil olmaqla siz eyni zamanda "Gənc OL!" tarif paketinin təklifi etdiyi xüsusi endirim və kampaniyalardan faydalana bilərsiniz".

Onu da qeyd edək ki, bütün "Azercell" abunəciləri "Gənc OL!" portalına mobil telefon üzərindən pulsuz daxil ola biləcəklər. "Gənc OL!" paketinin sizə təklif etdiyi kampaniyalara gəlincə, bu paketə qoşulmaqla siz ParkCinemada həftənin 5 iş günü saat 09:00-dan 18:00-dək bir bilet almaqla, ikinci pulsuz əldə edəcəksiniz.

R.HÜSEYNOVA

Heydər Əliyev Fondu zəngin Azərbaycan musiqisinin ən böyük qayğıkeşi, hamisi və alovlu təbliğatçısıdır



raq qeyd edib ki, Böyük Öndər hakimiyətdə olduğu bütün dövrlərdə Azərbaycan musiqisi və incəsənətinin inkişafına, bu sahədə istedadlı vətən övladlarının əməyinə daim yüksək qayğı ve diqqət göstərilir. Son 10 ildə bu ənənəne böyük uğurlar və yeni-ye-ni çalarlarla Möhtərem Prezidentim Cənab İlham Əliyev



və YUNESKO VƏ İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən davam etdirilir. O bildirib ki, Azərbaycan xalqının mədəni ənənələri və tarixində dərin köklərə malik olan muğam sənətinin ölkə miqyasında inkişafı və dünyada təbliği, Azərbaycanın milli musiqi ırsının qorunub saxlanması, dünya musiqi incilərinin Azərbaycanda tanıtılması Heydər Əliyev Fondu mədəniyyət sahəsindəki fəaliyyətində mühüm yer tutur. Azərbaycanın Birinci xanımı Mehriban xanım Əliyeva bilavasitə diqqəti və qayılesi sayəsində Azərbaycan muğamının yenidən öz əvvəlki şöhrətin geri qaytardı. Milli musiqimizin dünyasının mədəni irs siyahısına salınması istiqamətində görülen işlər tezliklə öz bəhəsini verdi.

Natiq qeyd edib ki, Ümummilli Liderimiz Heydər Əliyevin "Üzeyir Musiqi Günü"nın keçirilməsi haqqında" 1995-ci il 18 sentyabr tarixli Fərmanına uyğun olaraq hər il ölkəmizdə ənənəvi Milli Musiqi Günü keçirildiyini diqqətə çatdırıb. 2009-cu ilden başlayaraq dönyanın məşhur musiqi ifaçılarının iştirakı ilə beynəlxalq musiqi festivaları keçirilir: "Bu gün Azərbaycanın dahi bəstəkarı, musiqişunas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbeylinin anadan olmasının 129 il tamam olur. Öz gözəl musiqi əsərləri ilə qətblərə yol tapan, zəngin yaradıcılıq ırsına, bitməz-tükənməz fəaliyyətini saymaqla bitməyən bu dahi şəxsiyyətin adı dönya musiqi xəzinəsinə qızıl hərflərle yazılmışdır. Dahi bəstəkarın ecəzar musiqisi xalqımız və müstəqilliyimiz yaşadıqca bütün dünyani riqqətə gətirəcək".

Daha sonra İsmayıllı İncəsənət Məktəbinin müəllimləri Elşən Süleymanov, Ceyran Ağayeva, Jale Qədirova, Zərifə Novruzova və başqaları çıxış edərək, milli musiqimizin dünyada tanıtılması istiqamətində həyata keçirilən çoxsaylı uğurlu layihələrdən danışıblar. Möhtərem Prezident Cənab İlham Əliyevin musiqi və incəsənət sahəsində fəaliyyət göstərən istedadlı və peşəkar musiqiçilərin əməyinə göstərdiyi diqqət və qayıdan söz açıblar.

Bildirilib ki, Ulu Öndərin adını şərəfle daşıyan fondun bu sahədəki çoxşaxəli fəaliyyəti Azərbaycanın musiqi ictimaiyyətində böyük ruh yüksəkliyi yaradır, dərin minnətdarlıqla qarşılanır, illər ötdükçə musiqi tariximizin unudulmaz şanlı səhifələrinə hekk olunur, ümumxalq sevgisine çevirilir.

ZÜMRÜD

Azərbaycan və Türkiye Hərbi Hava Qüvvələrinə məxsus aviasiyanın birgə təlimi qardaş ölkədə böyük maraqla izlənilir

Azərbaycan və Türkiye Hərbi Hava Qüvvələrinə məxsus aviasiyanın birgə təlimi qardaş ölkə mediasında "Türkiye "F-16"-ları qardaş ölkədə", "Türkiye qırıcıları Azərbaycan səmasında" və digər başlıqlı məlumatlarla gündəmə gəlib. Hərbi aviasiyanın təlim ucuşlarını öks etdiyən fotolar mətbuatın manşetində yer alıb. Ölkədə böyük sevgi və coşqu ilə qarşılanan bu xəbərlər sosial şəbəkədə geniş və sürətlə paylaşilan mövzudur.

Sosial şəbəkədə qeyd olunur ki, birgə təlimlər regionda sülh və sabitliyin qorunması üçün məhüm əhəmiyyət daşıyır. Bildirilib ki, hərtərəfli əlaqələrin Azərbaycan və Türkiyənin inkişafına təsiri, o cümlədən müdafiə sahəsində tərəfdəşlilik dünya üçün nümunədir.

Üye Giriş | Üye Ol | E-Gazete | DAILY | 19 Eylül 2014 Cuma

Takip et: @sabah | Правите | 38 | 8+

SABAH

ANA SAYFA SPOR GÜNAYDIN GÜNDƏM EKONOMİ YAŞAM DÜNYA PİYASA SA

HABER+ Sağlık Teknoloji Eğitim Kültür Sanat Sinema Galeri Sarı Sayfalar Emlak Tur

Gündem

Haberler > Gündem Haberleri > Türk F-16'lar Azerbaycan'da

Türk F-16'lar Azerbaycan'da

Yeni Haber Giriş Saati: 19.09.2014 01:20
Güncelləme: 19.09.2014 02:25

Türk Hava Kuvvetlərinə ait savaş uçakları, Azerbaycan Hava Kuvvetləri ilə ortak tabikata katılmak üzərə Bakü'ye geldi.

Azerbaycan Savunma Bakanlığından yapılan açıklamada, Cumhurbaşkanı İlham Aliyev'in onayladığı plan çerçevesində 13 Eylül'de başlayan tabikat kapsamında Türk Hava Kuvvetlərinə ait 30'a yaxın uçak və helikopterin Ülkeye geldiği bildirildi.

Bugün yapılacak tabikata, her iki ülkeden MiG-29, F-16, Su-25 savaş, C-130 Hercules nöklärı uçakları, Mi-24, AH-1W Super Cobra, Mi-17, Skorski UH-60 savaş helikopterlerinin katıldığı belirtildi.

Tatbikatda, karşılıklı hərəkət etmə olanaqların yanı sıra uçak və helikopterlerden

Xalq ağı qaradan seçməyi bacarır

Avropa Parlamentinin qərəzli qətnaməsi erməni lobbisi tərəfindən sifariş olunub

Son zamanlar Azərbaycanın dinamik inkişafı və tərəqqisi beynəlxalq aləm tərəfindən də vurğulanır. Belə ki, bir çox nüfuzlu beynəlxalq qurumlar, ayrı-ayrı dövlət və hökumət başçıları, digər rəsmi şəxslər, ekspertlər, politoloqlar bütövlükdə Azərbaycanın müstəqillik illərində güclü dövlət və vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə etdiyi böyük uğurları, həzirki dövrdə dinamik inkişafı barədə əhd edirlər. O cümlədən, dünyanın nüfuzlu mətbəti orqanları da Azərbaycanın bütün sahələrdə, eyni zamanda demokratyanın inkişafı sahəsində sürtərlə irəliləməsi haqqında bu kontekstləri əhatə edən geniş məqalələr dərc edirlər.

Lakin o da sırr deyil ki, bir sıra Qərb qurumları, insan haqlarını müdafiə təşkilatları ölkəmizin inkişaf amilini qəbul etmir, zaman-zaman Azərbaycanın əleyhinə qərəzli bəyanatlar yayır, qətnamələr qəbul edirlər. Söz yox ki, ortada mövcud olan daha bir faktor isə belə qurumların Azərbaycana təzyiq etmək cəhdəridir. Çünkü inkişaf edən Azərbaycanda müyyəyen dairələr öz siyasi-iqtisadi maraqlarını güdürlər. Belələrinin qarşısı alınanda isə dərhal hər hansı bir qətnamələr çıxarıılır və ölkəmizə qarşı təzyiq kampaniyalarına start verilir. Belə məqamda sözügedən qərəzli qurumlara daha çox yardım edənlər isə sapi özümüzdən olan baltalardır. Müxtəlif siyasişmiş QHT-lər, radikal təməyllü partiyalar, onlarla emekdaşlıq edən "hüquq müdafiəçiləri" xaricdə erməni lobbisi tərəfindən maliyyələşən siyasilər, deputatlarla iş birliyi qururlar. Məqsəd isə birdir - bütün hallarda Azərbaycana qarşı "kompromatlar" səsləndirmek. Avropanı idarə edən anti-Azərbaycan meyilli xristian klubları, və islamofob dairələr davamlı şəkildə ölkəmizə qarşı kampanya aparır və öz qərəzli niyyətlərini bu cür addımları ilə reallaşdırmağa çalışırlar. Məhz bu baxımdan, sentyabrın 18-də Avropa Parlamentinin Azərbaycanın əleyhinə çıxardığı qətnamə heç bir mətiqə əsaslanır və sərf qərəz kimi qiymətləndirilir.

Bəzi avropalı deputatlar erməni lobbisindən pul qoparmaqdan ötrü həqiqi Avropa dəyərlərinin üzərindən keçirlər

Diger tərəfdən, Azərbaycanın üzv olmadığı və qarşısında heç bir öhdəlik daşımadığı Avropa Parlamentinin bütün etik normalara, diplomatik qaydalarla, Avropa ittifaqı ilə bir çox sahələr üzrə emekdaşlıq əlaqələrinin ruhuna zidd və ikili standartların bariz nümunəsi olan belə sənədlər qəbul etməsi



nipərest dairelərin sifarişi əsasında qurumun islamofob və anti-Azərbaycan mövgəli bir qrup deputati tərəfində hazırlanır və olduqca məhdud sayda parlament üzvlərinin iştirakı ilə keçirilən iclasda qəbul edilir. 2011-ci il mayın 12-də və 2013-cü il iyunun 15-də Avropa Parlamentində 754 üzvdən cəmi 40-50 deputatının iştirakı ilə, tələm-tələsik Azərbaycanla bağlı qərəzli qətnamələr müzakirəyə çıxarılib və təsdiq edilib. Şübhəsiz, 2014-cü il sentyabrın 18-də qəbul olunmuş qətnamə də bu qəbildəndir.

Daha bir vacib məqam həm də ondan ibarətdir ki, bəzi avropalı deputatlar erməni lobbisindən pul qoparmaqdan ötrü həqiqi Avropa dəyərlərinin üzərindən keçirlər. Bu isə cəmiyyətə şou kimi görünür. Çünkü qətnamədə Azərbaycana qarşı ədalətsizlik, onun beynəlxalq nüfuzuna ləkə yaxmaq niyyəti, dövlət strukturlarına, hüquq-mühafizə sistemine hörmətsizlik, daxili ictimai-siyasi vəziyyəti gərginləşdirmek cəhdini açıq şəkildə özünü bürüze verir. Konkret cinayət əməllərinə görə həbs olunmuş və ya məhkum edilmiş şəxslərin "dərhal, qeyd-sərtsiz azad olunması", anarxiya və özbaşinalığa yol açıq biləcək "sərhədsiz azadlıq" tələbləri, Azərbaycanla emekdaşlıq edən digər beynəlxalq qurumlara qarşı təzyiq və şantaj cəhdini və s. bu sənədin və onu qəbul edənlərin məkrli simasını açıq nümayiş etdirir. AP-nin Azərbaycana təzyiq göstərmək üçün Beynəlxalq Olimpiya Komitəsinə və quruma üzv olan ölkələrə çağrışı bu da təsdiq edir.

Avropa Parlamentinin deputatları həqiqətən də ümumbəşəri, insani və demokratiya təessübünü çəksəyidilər...

Lakin Azərbaycan əleyhinə qətnamə çıxaran "mötəbər" avropalı deputatlar, insan hüquqlarını "qoruyan" və özlərini məlek qiyafəsində göstərməye çalışın tərəflər nədənsə Ermənistanın işgəlci siyasetinə son qoymaq tələbi ilə çıxış etmirlər. Ancaq bunun əvəzində, "xalq diplomatiyası" adı altında düşmənə six emekdaşlıq edən Leyla Yunus və Arif Yunus kimi ünsürlərin azad olunmasını, onların cinayətkar

fəaliyyətinə maneçilik törədilməməsini "tələb edir" və bu tipli fəaliyyəti dəstekləyirlər. Çünkü Avropa Parlamentinin deputatları həqiqətən də ümumbəşəri insani və demokratiya təessübünü çəksəyidilər, 20 ildən artıqdır ki, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı, bir milyondan artıq azərbaycanlıların qaçqın və məcburi köçküne çevirilməsi və adi insani hüquqlarının pozulması, işğal altında olan ərazilərdə etnik təmizləmə siyasetinin aparılması və s. bu kimi faktları da məlum qətnaməyə daxil edərdilər, Ermənistana təzyiq göstərməyə çalışardılar.

O cümlədən, Avropa ittifaqı ölkələrinde vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırıldığı halda (belə hallarla bağlı çoxsaylı faktlar mövcuddur - 2011-ci ilde Britaniyada iştihadalar, ABŞ-da "Uol striiti zəbt et!" kampaniyası, Ferqyuson hadisələri, Almaniyada mitinqlərin dağıdılması və s.), Avropa Parlamentinin Azərbaycana qarşı irəli sürdüyü "tələblər" qərəzli münasibətin əsl nümunəsi kimi səciyyələndirilə bilər. Qətnaməni hazırlayan 46 Avropa Parlamenti deputatının və onların Azərbaycandakı mənbələrinin kimliyi bu sənədin necə və hansı məqsədlə ərəsəyə gəldiyini izah edə bilər. "5-ci kolon"un sifarişlə hazırladığı bu donosların qətnamə halına salınaraq qəbul edilməsi bir qrup ermənipərest işbazın Avropa Parlamentinin adından spekulyasiya cəhdindən başqa bir şey deyil.

AXCP, "Milli Şura", onların təsiri altında olan QHT-lərin və medianın mətbəxində hazırlanmış "qətnamələr"

Bu gün sağlam düşüncəli hər bi insana, siyasi bilgisi olanlara bəlli dir ki, bu qətnamə donosluların, təhdid xarakterli, yalan informasiyaların karusel mexanizmi əsasında dövriyyəsinə təkan verir. Həmin yalan və qərəzli informasiyalar xarici anti-Azərbaycan dairələrin sifarişi əsasında AXCP, "Milli Şura", onların təsiri altında olan QHT-lərin və medianın mətbəxində hazırlanır və sonra da Avropa Parlamenti kimi qurumlar tərəfindən dövriyyəye buraxılır. Artıq Azərbaycan ictimaiyyəti, ziyalılar, gənclər, ekspertlər də Avropa Parlamentinin qətnaməsini təzyiqlə qarşılıyır, bu qurumu ermənipərest qüvvələrini sifarişlərini yerinə yetirməkdə ittiham edir və bu tipli fəaliyyətə son qoymasını tələb edirlər. Eyni zamanda bu gün ölkəmizə inkişafını həzm edə bilməyən həmin qüvvələr də yaxşı bilirlər ki, Azərbaycanı inkişaf və tərəqqi yolundan heç bir qərəzli qətnamə ilə döndərə bilməyəcəklər. Ona görə ki, xalq ağı qaradan seçməyi bacarırlar.

Afət TAHİRQIZI



Korlar cəmiyyəti- Avropa Parlamenti

SAMİR

Çox maraqlıdır... Amma mən əminəm ki, Avropanın gözü kordur, Avropa Parlamenti də korlar cəmiyyətidir. Müqayisə edək, niyə belə dediyim aydın olsun. Avropa Parlamenti bir milyonu görmür, amma bir tək Leyla Yunusu görə bilir. Bir milyondan artıq azərbaycanlı doğma yurdundan didərgin düşüb, onların yaxınları ermənilər tərəfindən ən amansız əsullarla qətlə yetirilib. Amma Avropa Parlamenti bunu görmür, daha doğrusu, görmək istəmir. Buna baxmayaraq, bir müddət öncə Leyla Yunus həbs edildi, qoluna qandal vurulan kimi bütün Qərb, o cümlədən Avropa Parlamenti öz altına biz qoydu. Elə bil doğma analarını tutub ora basmışan. O zaman bunlar ar sayılınmır?

Ölkəmiz haqqında "donos"lar əsasında müzakirələr keçirildi, qərarlar verildi. Paho, gör ha. Bəs görəsən, Avropa Parlamenti qanırmı ki, onları bu müzakirə və qərarları heç bizim vecimizə də deyil! Bele şeyləri çox görmüşük, düşmənlərimizin "əziyyəti" hesabına Azərbaycan haqqında qəbul olunan hər hansı bir qərara boyun əyəcəyimizi düşünür bunlar? Çox güləməlidir. Qəribin bədbəxt deputatları anlamaq istəmirlər ki, bir neçə aydır Putin bu boyda qıtə və materiklərinizi çubuguna dolayıb. İndiyə qədər onlarla sanskiya tətbiq etmisiniz, heç biri də effekt verməyib. Əksinə elə Avropanın öz ziyanına işləyib. Bilirsiniz mi niyə? Çünkü Avropa Putinin boyunun bir o qədərinin də Avropanın dərin dövlət idarəciliyinin lap dərin qatlarında olduğunu qəbul etmə istəmir. Amma bu, həqiqətdir. Biz Rusiya deyilik, amma Avropanın enerji təhlükəsizliyi də məhz bizim əllərimizdedir. Ağlınzı başınıza yığın və bu saçma-sapan qərarlarını bir yerinə düzəltmələyin. Biz sizin üçün Mozambik, Efiopiya, Ermənistən və Uqanda deyilik.

Görəsən Avropada daha çox represiya var, yoxsa Azərbaycanda? Konkret dövlətlərə keçək. Əger İngiltərə, Almaniya, Fransa, ABŞ bu dövlətlərin hər birində 100-dən əskik siyasi dustaq varsa, Allah mənə lənet eləsin. Əger bu dövlətlərin hər birində hər il hüquq müdafiəçiləri, jurnalistlər həbs olunmursa, öldürülmürse, Allah mənə bu dəfə lap ikiqat lənet eləsin. Mən bununla bu tip halallara haqq qazandırıram. Sadəcə bildirmək istəyirəm ki, Azərbaycanda müxalifətçilərin heç biri siyasi mövqeyinə görə həbs olunmayıb. Amma təessüf ki, sizdə belədir, sizmi bize ağıl verirsiniz? Öncə öz yamaqlarınızı yamamağı bacarıñ. Ölkəmizdə həbs olunan müxalifətçilər xüliqanlıqlarına, vətənə xeyanətlərinə, oğurluqlarına görə həbs olunublar. Biz Avropa qədər zəif deyilik ki, vətəndaşlarımızı siyasi mövqeyinə görə şərəyib həbs etdirək.


P.S. Sual olunur, Efiopiya Almaniyaya məxsus 3 gizli həbsxananın olduğu yalandır mı? Almaniya siyasi mövqeyinə görə həbs olunan vətəndaşlarını, keçmiş dövlət məmurlarını niyə öz ölkəsində yox, məhz Efiopiya saxlayır? Almaniyalı deputat Aleksandr Lord buna aydınlaşdırır bilərmi?

Post və karyera uğrunda savaş qızışır

Müsavat uçuruma doğru yuvarlanır

Belli olduğu kimi, Müsavatın qurultayının keçirilməsi vaxtı müeyyən edildikdən sonra ilk önce başqanlıq uğrunda mübarizə başladı. Artıq namizədlərin təbliğatının başlanması məqamında isə yenidən növbəti problem ortaya atılıb - o kəsərlər namizəd kimi təbliğat apara bilərlər ki, ister cəmiyyətdə, isterse də partiyada karyerası olusun. Əcəba bu yerde yaxşı deyiblər: İap Kərəmi ağlamaq tutdu. Ona görə ki, "cəmiyyətdə karyerası olsun" fikri nəyin ki məni, xalqımızı çox qıcıqlandırırdı. İlk önce xalqın adından danışmağa sizin haqqınız çatır ki? Çünkü ölkə Konstitusiyasının 1-ci maddəsinə əsasən Azərbaycanda dövlət hakimiyətinin yeganə menbəyi Azərbaycan xalqıdır. Belə olan halda cəmiyyət üçün sizin varlığınız-yoxluğunuza maraqlı deyil.

"Hamıdan güclü mənəm"lilik xəstəliyi



"Hamıdan güclü mənəm"lilik edənlər indi də təbliğat zamanı karyeralarının nədən ibarət olduğunu sadalamağa başlayıblar. Partiya daxilində başqanlıq iddiyalı olanların siyahısında mərkəzi icra aparatının rehbəri Arif Hacılı özünü ən şanslı namizəd saydığını bildirib. Politoloq Qabil Hüseyinli bildirib ki, A.Haycılını Müsavatın ikinci yetkisi də saymaq olar: "Digərlərinə nisbətən partiya qarışındaki xidmətləri böyükdür. Başqanlıq digər namizədlərdən daha çox şansı olan A.Hacılıdır. A.Hacılı həmçinin, Müsavatdakı əsas qruplaşmanın rehbəridir və zaman-zaman partiyadaxili mübarizədə qalib gelib".

A.Hacılı məsələyə münasibet bildirərkən en şanslı olduğunu söyləyib: "Seçki ilə bağlı artıq müzakirələr aparmışım. Təbliğat və təşviqat kampaniyası şəffaf aparılacaq. Cəmiyyət bu kampaniyanın gedişini izləmek imkanlarına malik olacaq. Seçkilərde qələbə çıalmamız Müsavat partiyasının üzvlərindən asılı olacaq. Təxminən 600 qurultay nümayəndəsi var və demək olar ki, onların hər birini şəxsən tanıyıram. Və seçkilərin nəticələrinin necə olacağı mənə indidən təxminən aydınlaşdır. Seçkilərdə kimin ne qədər səs toplayacağını da təxminən biliyəm. Bu da onunla bağlıdır ki, mən 20 ildən çoxdur ki, Müsavat partiyasında bilavasitə təşkilatı işlərə məşğul olmuşam. Rayon təşkilatlarının qurulmasında, fəaliyyətinin tənzimlənməsində birbaşa iştirak etmişəm. Qurultay nümayəndələri ilə birləşdə həm seçki mübarizəsində, həm partiya quruluşu işlərində, həm də Müsavat partiyasına hansısa basqılar olan zamanlarda çiçin-çiçine fəaliyyət göstərmişəm. Ona görə də Müsavat partiyasında rəqibim yoxdur".

Tural Abbaslı: "Ən güclü namizəd mənəm"

Divan üzvü Tural Abbaslı da özünü hamıdan güclü saydığını deyib: "Əgər mən inansayıdım ki, başqanlıq görevini məndən daha yaxşı icra edə biləcək adam var, namizədliyimi verməzdim. Həmin adımı dəstəkləyərdim, həmin adamin təbliğat-təşviqat kampaniyasında iştirak edərdim".

İsa Qəmbərin postuna iddiyalı olan T.Abbaslı vurğulayıb ki, partiya başqanlığına özümun daha faydalı olacağına inandığım üçün namizədliyi vermişəm: "Potensial rəqib deyəndə, rəqib bir az daha radikal anlayışdır. Müsavatda rəqiblər yox, alternativlər var. Başqanlıq namizədliyini verənlərin hamisini özüme alternativ görüürəm. Biz bu günde qədər bir-birimizə alternativiksə, bu o, demək deyil ki, bir-birimizi bəyənmirik. Mən düşündürəm ki, mənim başqan seçiləməyim partiyamıza və mübarizəmə daha xeyirli olacaq. Onlar da düşünlər ki, onların seçiləmləri daha möqsədəyənəndur. Biz indi bir ay ərzində təbliğat-təşviqat kampaniyası müddətində fikirlərimizi, iddiyalarımızı qurultay nümayəndələrinə çatdıracaq. Və onlar da özləri üçün müəyyən edəcəklər ki, üzümüzə gələn bu 4 ildə Müsavat partiyasına kim başqanlıq etsin".

Yaranmış vəziyyət onu gösterir ki, başqanlıq uğrunda savaş partiyalarının qurultayına kimi, Müsavat adlı partiyaların parçalanması ile nəticələnəcək. Bu isə ondan xəber verir ki, Müsavatda qrup və şəxsi maraqlar partiya maraqlarından üstün tutulur.

Ü.ƏSGƏROV

Avropanın "demokratik" dəyəri

Yaxud onlarda da Leyla Yunus olsayıdı, nə baş verərdi?

Belli olduğu kimi, Avropa Parlamenti Azərbaycanın əleyhinə qətnamə qəbul edib və həmin qətnamə öz qondarmaçılığı və qərəzi ilə daha çox nəzərə çarpmaqdadır. Məsələ ondadır ki, beynəlxalq təşkilat heç bir tərifi olmayan "siyasi məhbus" məsələsini qabardaraq, Azərbaycana qarşı sırf qərəzçilik və içəridən doğan paxılıq funksiyasını sərgiləyib. Çünkü bu gün Azərbaycanın istər demokratik, isterse də digər inkişaf amili həqiqətən də Qəribi ciddi şəkildə narahat etməyə başlayıb. Məhz bu səbəbdən indi də qondarma "siyasi məhbus" məsələsini gündəmə çıxarmaqla bir növ, Azərbaycan üzərində təzyiqlərini reallaşdırmağa çalışır.

Beləliklə, dövlət eleyhine işleyen, erməni keşfiyyat orqanları ilə six təmasda olan, Vətənə xəyanət edən bir ünsürə görə Avropa Parlamenti Azərbaycana qarşı olmazın qərəzçilik kampaniyası aparmaqdadır. Maraqlısı da budur ki, avropalı parlamentarilər Azərbaycana qarşı qərəzçilik kampaniyası apararkən, dönüb özlərinin hansı "demokratik" dəyərlərinə baxırları?! Yaxud Azərbaycanla bağlı qətnamə layihəsini Avropa Parlamentinin almaniyalı deputati Aleksandr Graf Lambsdorf ALDE qrupu adından təqdim edərkən, öz ölkəsində iqrçilik, islamofobiya və s. haqqında düşünübü?!

Dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Avropada baş verən pərdəarxası repressiyalar bu gün də davam edir

Guya Azərbaycandakı "repressiyalar", o cümlədən " hüquq müdafiəçiləri"nin həbsi, müstəqil mediaya "basqlar" və s. bu kimi qondarma iddialarla ölkəmizə qarşı basqı düzənləyən avropalı parlamentarilər unutmamalıdır ki, əgər onların özündə Leyla və Arif Yunuslar, elecə də digərləri olsayıdı, həmin insanları qeyd-sərtsiz həbs edər, üstəlik metbuatlarında senzura da tətbiq edərdilər. Hər halda dünya ictimaiyyətinə yaxşı bəllidir ki, Avropada baş verən pərdəarxası repressiyalar bu gün də davam edir.

Beləliklə, qətnamə həqiqətə uyğun deyil və yenə də obyektiv araştırma aparılmışdan qəbul edilib. Avropa Parlamentində heç bir araştırma və ciddi əsaslarla söykənməyən qətnamənin qəbul edilməsi qurumun bir daha ikili standartlar mövqeyinə istinad etdiyinin xəbərcisidir.

Eyni zamanda qətnamədə qeyd olunanların reallıqla heç bir əlaqəsi yoxdur!

Avropanın özü demokratik normalara tüpürür

Azərbaycanda müxalifət partiyaların və kütüvə informasiya vasitələrinin, vətəndaş cəmiyyətinin sərbəst fəaliyyəti üçün yaradılmış imkanlar Avropa ölkələrindən heç də geri qalmır, hətta qibət olunacaq səviyyədədir. Avropa Parlamentinin qəbul etdiyi bu qərəzli qətnamə Azərbaycanda demokratik dəyərlərin inkişafına və zənginləşdirilməsinin qarşısının alınmasına yönəlmüş bir addımdır. Onu da vurğulayaq ki, Avropa Parlamentinin bu əsəssiz, ədalətsiz və qeyri-obyektiv, qərəzli qərarı Azərbaycanı demokratik dəyərlərə sadıqlik mövqeyindən döndərməyəcəkdir.

Gəlin bir daha demokratiyadan dəm vuran Avropana nəzər yetirək. Məsələn, Almaniyanın Frankfurt şəhərində narazı kütüller kansler Angela Merkelin iqtisadi siyasetinə və sosial problemlərin artmasına, insan hüquq və azadlıqların pozulmasına, rasizm və milliyətciliyin genişlənməsinə qarşı kəskin etirazları sərt şəkildə dağıdıldı. Aksiyalarda xüsusi təyinatlılar tərəfindən yüzlərlə insan - qocaclar, qadınlar və gənclər həbs olundular. Dünyada demokratiyanın təhlilçisine çevrilən Almaniya görəsən, etirazçıları qarşı vəhşiliklər tərəfdənə demokratiyanı yada saldırmış!

Qərb KİV-ləri Avropanın tam mərkəzində insan haqlarının pozulmasına, polis vəhşiliyinə niyə ictimaiyyətin diqqətini çəkmək istəmir, tam əksi hadisələrin üstündən keçir? Almaniya və digər Qərb ölkələri özlərini demokratik dəyərlərin qoruyucusu rolunda təqdim edirlər. Amma indiki durumda bu oyun heç də uğurlu alınır. Mövcud vəziyyət həm sadə insanlar, həm də siyasi elmə məşğul olan insanlar tərəfindən də başa düşülür. Bunun en bariz nümunəsi olaraq isə Almaniya Bundestaqının üzvü Ulrix Vinkenin fikrini göstərmək olar: "Almaniya hakimiyyəti demokratik normalara tüpürür. Burada baş verənlər Almanianın nüfuzuna zərbədir. Polis faktiki olaraq minlərlə adam həbs edib".

Beləliklə, Avropa siyasetçilərinin riyakarlığı və ikiyüzlü təccübəli deyil. Onlar bunu ilk dəfə deyil ki, göstərirler. Ancaq hər dəfə nə qədər yanıldığları da çox güzel anlayırlar. Bunu etiraf etməkdən isə utanırlar.

Rövşən NURƏDDİNOĞLU



Qəzvin-Rəşt-Astara dəmir yolu 2015-ci ildə istifadəyə veriləcək

"Simal-Cənub" beynəlxalq nəqliyyat dəhlizinin əsas hissəsinin təşkil edən Qəzvin-Rəşt-Astara dəmir yolu 2015-ci ildə istifadəyə veriləcək.

Bu barədə Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsinin icraçı direktoru Fərhad Kafi məlumat verib. Qeyd olunub ki, yolu ümumi uzunluğu 205 kilometr, Ənzəli-Astara hissəsinin uzunluğu isə 164 kilometrdir. Yolun çəkilişinə İranın 6 böyük şirkəti cəlb edilib. Yol boyu 22 tunelin və 15 köprüün tikilməsi nəzərdə tutulur və 15 tunnel artıq hazırlanır. İqtisadi cəhətdən səməralı olan Qəzvin-Rəşt-Astara dəmir yolu İran, Azərbaycan və Rusyanın dəmir yolları sistemlərini birləşdirəcək. İlk mərhələdə bu yol vasitəsilə 6 milyon ton yük daşınması gözlənilir. Sonalar bu göstərici 15-20 milyona çatacaq. Yolun inşasına ümumilikdə 400 milyon dollar sərmayə yatırılması planlaşdırılıb.

Vətəndaş cəmiyyəti və hüquqi dövlətin əsas demokratik prinsipləri

Vətəndaş cəmiyyətinin və hüquqi dövlətin əsas demokratik prinsiplərini R.Quliyevin fikrincə, belə ifadə etmək olar:

1. İqtisadi azadlıq, müxtəlif mülkiyyət formaları, bazar münasibətləri.
2. İnsan və vətəndaşların təbii hüquqlarının qeyd-şərtəsiz tanınması və qorunması.
3. Qanun və ədalet qarşısında hamının berabərliyi və şəxsiyyətin etibarlı hüquqi müdafiəsi.
4. Hakimiyətin legitimliyi və demokratik xarakteri.
5. Hakimiyətin bölünməsi və qarşılıqlı fəaliyyətinə əsaslanan hüquqi dövlət.
6. Siyasi və ideoloji plüralizm, legal műxalifətin mövcudluğu,
7. KİV-in müstəqiliyi, fikir, söz, mətbuat azadlığı.
8. Dövlətin vətəndaşların şəxsi həyatlarına qarışmaması, onların qarşılıqlı vezifələri və öhdəlikləri,
9. Sınıfı sülh, əməkdaşlıq və milli barışqı.
10. İnsanların layiqli həyat şəraitini təmin edən effektiv sosial siyaset.

R.Quliyev yazır ki, vətəndaş cəmiyyətində hüquqi dövlətin yeri ve roluna gəldikdə onu qeyd edə bilərik ki, vətəndaş cəmiyyəti açıq, demokratik, antitotalitar, müstəqil inkşaf edən cəmiyyətdir ki, burada mərkəzi yeri insan, vətəndaş, şəxsiyyət tutur. Vətəndaş cəmiyyəti insanların siyasi yox, başlıca olaraq iqtisadi və şəxsi həyat fəaliyyəti sferasıdır. Burada avtoritar həkimiyət, sınıfı düşmənciliyi, totalitarizmə, insanlara qarşı zorakılığa yer yoxdur. Burada əxlaq və humanizm prinsiplrine, qanunlara, və əxlaqa hörmət edilir. Bu cəmiyyət demokratik rejimdə dövlətlə six qarşılıqlı əlaqədə olur, totalitar və avtoritar rejimlərdə isə dövlətlə qarşı ya aktiv ya da passiv műxalifətə olur.

R.Quliyev göstərir ki, vətəndaş cəmiyyətinin formallaşması onun həyatının və fəaliyyətinin bir çox tərəflərini dövlətsizləşdirməyi nəzərdə tutur. Lakin bu, o demək deyil ki, onun dövlətə ehtiyacı yoxdur. Sadəcə olaraq burada dövlət necə deyərlər, öz yerini tapşırma və tutmalı, bütün problemlərin həllində totalitar nəzarətdən və cavabdhəlikdən el çəkməli və yalnız o istiqamətə yönəlməlidir ki, orada onun iştirakı qaçılmaz olsun. Xüsusi mədəniyyət, qanunvericilik, eko- logiya, xarici siyaset, bündə, rabbə, neqliyyat, vətəndaşların hüquqlarının müdafiəsi sahəsində. Yəni burada dövlət cəmiyyətin xidmətçisi, onun inamlı nümayəndəsi kimi çıxış edir. Qısa desək cəmiyyət dövlət üçün yox, dövlət cəmiyyət ümidi.

R.Quliyevin qeyd etdiyi kimi, inkşaf etmiş vətəndaş cəmiyyətində dövlətin funksiyaları ümumi inkşaf strategiyasının işlənməsinə yönəlmüş olur. Yəni cəmiyyətin sozial və iqtisadi inkşafının prioritetlərinin müəyyən edilməsi və əsaslandırılması; vətəndaşların ictimai-

faydalı fəaliyyətlərinin stimullaşdırılması və onların hüquqlarının, əmlaklarının və şəxsi ləyaqətlərinin qorunması; cəmiyyətin bütün sferalarının demokratikləşdirilməsi; sərhədlərin qorunması və daxili qayda-qanunun təmin olunması. Sonda vətəndaş cəmiyyəti haqqında deyilənlərə yekun vuraraq demək lazımdır ki, bu cəmiyyətin məhiyyəti odur ki, o, hakim elitanın, hakimiyətin, dövlətin iradəsinin ifadəcisi yox, hər şəydən əvvəl vətəndaşların maraqlarını, tələbatlarını, azadlığını, istəklərini birləşdirir və ifadə edir.

R.Quliyev göstərir ki, vətəndaş cəmiyyəti ideyası Qərb siyasi təffekküründən ənənələrdən uzun illər mövcud olmuşdur. Onun kökleri xristian dininin təbiət qanunları barede mülahizələr yürüdüyü dövrlərə qədər gedib çıxdığı halda, Şotland maarifçiliyi dövründən başlayan ilk müasir ifadəsi bu ideyanın bərpası haqqında sonrakı zamanlarda aparılan müzakirələrə tekan vermişdir. 1970-ci illərdə dövlət aparati və polyak fəhle hərəkatı arasındaki mübarizədə yenidən istifadə olunan bu konsepsiya son illər ister Şərqi və Qərbi Avropana, isterse də, Amerika Birleşmiş Ştatlarındakı siyasi debatlarda əsas məsələlərdən biri vətəndaş cəmiyyəti ideyasının müasir "dirçəlişində" sözügedən konsepsiya ayrı-ayrı insanlar üçün müxtəlif mənalar kəsb etmişdir. Bəzi müteffekkirler bu konsepsiyanın müxtəlif

Prinstonada, Çikaqoada və ya Tərontoda olduğundan bir qədər fərqli şəkildə səslənir.

Bu fərqli nəzəri perspektivlər və siyasi gündəmdeki məsələlərə baxmayaraq, vətəndaş cəmiyyəti ideyasını bu geniş ictimai müteffekkirler kütłəsi üçün cəlbedici edən şey şəxsi və ictimai xeyirin, fərdi və sosial istəklərin güman edilən sintezidir. Beləliklə, vətəndaş cəmiyyəti ideyası bir çoxları üçün sosial quruluşun elə etik idealarını təcəssüm etdirir ki, o, fərdi mənəfe və sosial xeyir arasındakı ziddiyetləri aradan götürməsə də, heç olmazsa, onları bərişdirir.

R.Quliyev qeyd edir ki, Azərbaycanın inkişaf meyillində milli ideya, vətəndaş cəmiyyətinin siyasi etika, siyasi və dini dözümlülükün terbiyəsi sintez şəklində və vəhdət halındadır. Ulu Önderimiz Heydər Əliyev keçid dövrünün çətinliklərindən danişarken hem bu dövrde irəliləyişlərin, hem də mənəsələrin mövcud olduğunu göstərirdi ki, keçid dövrünün özüն çətinlikləri var. Yeni dövlət qurular, demokratik proseslər bərqərar olur. Bununla yanaşı, bəzi münaqışlər və başqa hadisələr də ölkə həyatının sürətlə inkişaf etməsinə maneçilik töredir. Ancaq bunların hamısına baxmayaraq, xalqımızın əldə etdiyi nailiyət ən yüksək qiymətə layiqdir.

R.Quliyev göstərir ki, keçid dövrünün çətinliklərindən biri bu-

Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin inkişafına
Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fondu maliyyə dəstəyi ilə "Vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" istiqaməti çərçivəsində hazırlanıb

di və istərsə də mədəni-mənəvi sahələrdə tam irəliləyiş əldə olunmamışdır.

Regionlarda baş verən siyasi, sosial-iqtisadi, mədəni-mənəvi proseslər global fəlsəfi-etik və geosiyasi əhəmiyyət kəsb edir. Bir tərəfdən dünya birliyinə, ümuməşeri dəyərlərə qovuşmaq kimi müraciət proses, digər tərəfdən postsozialist, postsoviet ölkələrin

ile totalitarizm, vətəndaş əxlaqi və totalitar əxlaqın əcayıb qovuşğundan başqa bir şey deyildi. Bu konsepsiya yeni vətəndaş cəmiyyəti əxlaqını deyil, mövcud əxlaqi sistemini təkmilləşdirilməsini tələb edirdi. Müstəqillikdən sonra demokratik dəyərlər, vətəndaş əxlaq normaları, milli dövlət ideologiyası, mənəvi sosial-mədəni dəyərlər bərqərar oldu və sosial-iqtisadi islahatlar həyata keçirildi. Ateizmdən, dinsizlikdən, islam dəyərlərinə qaydiş baş verdi. İslam mənəvi tərəqqinin mühüm tərkib hissəsi kimi qəbul edildi. Lakin insanların mənəviyyatına xurafat və fanatizmin daxil olması kimi mürtəce mənəvi meyillərin yaranması təhlükəsi də meydana çıxdı.

Vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik dəyərlərin bərqərar olması müstəqil Azərbaycanın həyata keçirdiyi başlıca prinsiplərdir. Ulu Önder Heydər Əliyev bu barədə deyirdi ki, "...respublikamızda hüquqi dövlət qurulması, demokratik, sivilizasiyalı cəmiyyət yaradılması, insan azadlığının, söz, vəcdan azadlığının, müasir plüralizmin təmin edilməsi çoxpartiyalı sistemin bərqərar olmasına bizim əvvəldən qəbul etdiyimiz prinsiplərdir".

R.Quliyevin qənaətinə görə, vətəndaş cəmiyyəti ideyasının yenidən istifadəsi üçün müasir dövrədə cəhdərin əksəriyyətinin mərkəzində ele bu nöqtəyi-nəzər dardlığına görə, fikrimcə, aşağıdakı təhlilin də əsasını ele o formalaşdıracaqdır. Əvvəller bu nöqtəyi-nəzəri mümkün etmiş həm tarixi, həm də fəlsəfi adlandırlıa bileyək şərtləri müvafiq suretdə müəyyənlenir, biz onun istər Qərbdə, isterse də Şərqdə müasir siyasi həyata uyğunluğunun daha məntiqi anmasına nail ola bilərik.

**Vahid Əmərov,
fəlsəfə üzrə fəlsəfə doktoru**



tarixi mənbələri və ənənələrini onun müasir anlamına uyğun amillərətək vurğulamışlar. Neticədə alinan təsvir ikimənalı səciyyə daşımışdır. Bu, sadəcə bir anlaşılmazlıq deyil, çünkü vətəndaş cəmiyyəti ideyası siyasetin liberal ənənəsi çərçivəsində çalışan müteffekkirler üçün bir cür prinsiplər və praktikalar mənasını verir. Bəlkə də daha önemli odur ki, vətəndaş cəmiyyəti ideyası Buxarestin, Vilnüsün və ya Praqanın küçələrində Oksforda,


dur ki, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu prosesində bazar iqtisadiyyatı təkamül yolu ilə ictimai şüurun və mənəviyyatın inkişafı ilə bahəm inkişaf etmir. Əqidə, dünyagörüşü, əxlaqi meyarlar qanuna uyğun surətdə dəyişə bilmir, mənəviyyat yeni iqtisadi mühitə uyğunlaşa bilmir. Yeni mənəvi-əxlaqtı dəyərlərlə köhnə dəyərlər, mənəviliklə müasirlər arasında tarazlıq yaranır. Keçid dövründə istər ideoloji, istər iqtisadi-

daxilində müstəqillik, yeni keyfiyyətli dövlətçilik, siyasi-ideoloji, sosial-iqtisadi, mənəvi attributlar yaranır. Cəmiyyət və şəxsiyyətin inkişafında fundamental məqamlar baş verir. Keçid dövründə insan varlığının özü ciddi dəyişikliklərə məruz qalır. Keçid dövrü fenomenin tədqiqi ümummetodoloji - fəlsəfi, siyasi, psixoloji və etik aspektlərə ayrıılır.

Sovet cəmiyyətinin "yenidən-qurma" konsepsiyası demokratiya

Pensiyaçılara üçün ən yaxşı yaşayış yeri hansı ölkədir?

Amerikanın "Forbes" jurnalı yazır ki, pensiya yaşında həyatın əziyyətlərindən uzaq olub sevinc dolu günlər yaşamaq üçün ən yaxşı yer Panamadır. Cənubi Amerikanın bu ölkəsi "International Living" jurnalının hər il öz müxbirlərinin məlumatları əsasında pensiyaçılara üçün tərtib etdiyi ən yaxşı ölkələr reytingində birinci yeri tutmuşdur. Panamaya birinci-lük ilk növbədə ona görə verilmişdir ki, bu ölkənin rezidenti olmaq çox asandır. "Forbes" yazır ki, bunun üçün yalnız yerli bankda 5 min dollarlıq hesab açmaq, habelə üç şərtden birini yerinə yetirmək - daşınmaz emlak sahibi olmaq, öz biznesini qurmaq, yaxud işe düzəlmək yetər. Bundan başqa, bu Latin Amerikası ölkəsinin "havası gözəldir, yerli valyutanın dollara nisbətən məzənnəsi qənaətbəxşdir, iqtisadiyyat möhkəm, hökumət sabitdir". "International Living" jurnalı yazır: "Əgər siz Panamada nə isə eldə edə bilmirsinizsə, deməli, o heç sizə gərək deyildir". Lakin yeni rezidentlər buraya köcdükdən sonra onların həyatını qaralda biləcək bəzi çətinliklərlə qarşılaşa bilərlər. Bu, infrastrukturun inkişaf etməməsi ve yolların pis olmasıdır. Pensiyaçılara üçün ən əlverişli ölkələr siyahısında ikinci yeri Ekvador, üçüncü yeri Malayziya, dördüncü yeri isə Kosta-Rika tutur. Amerika müxbirlərinin fikrincə, beşinci yerdə İspaniyadır. İkinci beşliyə Kolumbiya, Meksika, Malta, Uruqvay və Tailand daxildir.



ELAN

Azərbaycan Dövlət Pedaqoji Universiteti tərəfindən tarix fakültəsinin I kurs tələbəsi Oruczadə Oruc Fərhad oğluna vərilmüş magistr biletini itdiyi üçün etibarsız sayılır.

TOPLU SMS

"Aztelekom" İB müştərilərinizin Sizə daha yaxın olması üçün Toplu SMS xidmətini təklif edir

Kampaniyalar və endirimlər
Korporativ tədbirlərə dəvətlər
Ödənişlər haqqında məlumatlar
Bayram və doğum günü təbrikləri və s.

Bu xidmət vasitəsilə mobil telefon istifadəçisi olan müştərilərinizə lazımi məlumatı qısa zamanda çatdırıcı biləcəksiniz



Mesajlarınızı bir anda minlərlə ünvana çatdırın,
müştərilərin rəğbət və məmənuniyyətini qazanın,
rəqiblərdən öndə olun!



İPTV

"107" SMS xidməti

Qaztelekom

SNS

www.aztelekom.org

012 122
QAYNAR XƏTT

www.facebook.com/AztelekomIB
aztelekom@aztelekom.net

"Aztelekom" İB

Az 1122, Bakı şəhəri, Tbilisi 187
(+994 12) 344 00 00

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavinləri:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 32.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Buraxılışa məsul: Mətləb Salahov

Redaksiyanın mövqeyi ilə müəllifin
mövqeyi üst-üstə düşməyə bilər.

Qəzet "Ses" in komputer mərkəzində yığılır, səhifələnir.
"Azərbaycan" nəşriyyatında çap olunur.
Qəzətdə AzərTAc, SIA, APA və AZADINFORM informasiya
agentliklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 5500

Ses

Son sahifə

20 sentyabr

Tarixi qələbə: "Avro-2020" Bakıda!



Sentyabrın 19-da Cenevre şəhərindəki "Espace Hippomène" Sərgi Mərkəzində UEFA-nın İcrayıye Komitesi futbol üzrə "Avro-2020"nin final mərhəlesinin oyunlarını qəbul edəcək 13 şəhərin adını açıqlayıb. AzərTAc xəbər verir ki, əvvəlcə Avropa çempionatları tarixindən bəhs edən videoçarx nümayiş olundub. Sonra UEFA-nın baş katibi Canni Infantino "Avro-2020"nin final mərhəlesinin oyunları və səsverme prosesi haqqında məlumat verib. Qeyd edib ki, "Avro-2020"nin oyunları 13 paketə bölündüb - qrup mərhəlesinin 3, play-off (1/8 və 1/4 final) mərhəlesinin isə 1 oyununun daxil olunduğu 12 standart paket və yarımfinal qarşılaşmalarının və final matçının daxil olunduğu 1 paket. Namizəd 19 şəhər haqqında videoçarx nümayiş etdirildikdən sonra ilk olaraq çempionatın yarımfinal və final mərhələlərinin oyunlarını qəbul edəcək şəhər elan olunub. UEFA-nın prezidenti Mişel Platini çempionatın həlledici mərhəlesinin Londonda keçiriləcəyini elan edib. Sonra çempionatın qrup və play-off mərhəlesinin oyunlarına ev sahibliyi etmək üçün ardıcıl olaraq Münxen (Almaniya), Bakı, Sankt-Peterburq (Rusiya), Roma (İtaliya), Kopenhagen (Danimarka), Buxarest (Rumınıya), Amsterdam (Hollanda), Dublin (İrlandiya), Bilbao (İspaniya), Budapeşt (Macarıstan), Brüssel (Belçika) və Qlazqo (Şotlandiya) şəhərlərinin adları zərflərdən çıxıb. Beləliklə, 2020-ci ilde təşkil olunacaq Avropa çempionatının final mərhəlesinin 4 oyunu UEFA-nın İcrayıye Komitesinin qərarına əsasən, Bakıda keçiriləcək. Bunlardan biri 1/4 final mərhəlesinin, digər 3-ü isə qrup mərhəlesinin oyunları olacaq. Əlavə edək ki, Azərbaycanı Cenevrədə AFFA prezidenti Rövnəq Abdullayev, AFFA-nın baş katibi Elxan Məmmədov, milli komandamızın baş məşqçisi Berti Foqts, AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, futbol veteranları İsgəndər Cavadov, İgor Ponomaryov və digər şəxslər təmsil edib.



"Qarabağ" "Sent Etyen"ə keçid vermədi

UEFA Avropa Liqasının qrup mərhəlesinin oyunlarına start verilib. Qol.Az-in məlumatına görə, turnirdə yeganə təmsilçimiz "Qarabağ" da bu gün qrupda ilk oyununu keçirib. F qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası öz meydanda Fransanın "Sent Etyen" klubu ilə qarşılaşıb. Tarixində ilk dəfə qrup mərhəlesinə yüksələn Ağdam təmsilçisi azarkeşləri önünde sərfəli nəticə qazanmağa çalışacaqdı. Bu matçda "Qarabağ" 0:0 hesabi ilə bərabər qalıb.



Maradona: "Narkotikə qurşanmasaydım..."

Dünya futbolunun canlı efsanesi Diego Armando Maradona maraqlı açıqlamaları ilə diqqət çəkib. Qol.Az-in xarici KİV-lərə istinadən verdii məlumatə görə, Maradona narkotik qəbul etməsinin onun karyerası ilə yanaşı, həyatına da menfi təsir göstərdiyini bildirib: "Əgər narkotikə qurşanmasaydım, fenomen futbolçu olardım. Avropaya gəldiyimdə anladım ki, texnikamlı istenilən müdafiəcini geride qoya bilərem. Top hər dəfə mənə geləndə, azarkeşlər sevinirdilər. Hazırda 53 yaşında olmağıma baxmayaraq, özüm 80 yaşında hiss edirəm. Normal insan həyatı yaşamadım".